

^ KÜRDE xalqı mübariz və qəhrəman xalqdır H.Əliyev

DIPLOMAT

№ 39 (187) 8 - 14 Oktyabr Cümə axşamı 2012
 Ji meha şubatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
 Rojnama heftename civakî û siyasî

Qiyməti: 40 qəpik
 Həjəye:

**Bilirsən, nə etmiş kürdlər bir zaman?
 Qurtarmış İslamı çox ağır dardan!**

**Qədim Avropanın xaçpərəstləri,
 Yüz illər sındırmış göy məscidləri.**

**Müsəlman keçmişin öyrənsə əgər,
 Kürdün dərgahına daim baş əyər.**

Səbahəddin Eloğlu



Səh. 2

İlham Əliyev: "Bizim milli dəyərlərimiz ümumbəşəri milli dəyərlər əsasında qurulub"



Səh. 8

Hikûmeta Kurdistanê civiya û çend biryarên giring wergiritin




Səh. 11

Barzanî gihişte armanca xwe



Səh. 9

Demirtaş: Werin em bi hev re aşiyê bînin




Səh. 13

Абдулла Оджалан: сирийские курды заслуживают демократии, никто не должен вмешиваться в их дела



Səh. 14

Карайылан: правительство должно признать курдских собеседников



Səh. 16

Ирак будет досматривать иранские самолеты

Artuklu Üniversitesi, Kürtçe Öğretmenliği için düğmeye bastı

Səh. 4

1905-06-cı illərdə erməni-müsəlman davasında Kürd xalqının rolu

Səh. 7

Наси adaylarına çağrı: "Mazlumların kurtuluşu için dua edin"

Səh. 5

X Международные научные Надировские чтения

Səh. 15

Boriyeke neftê ji Kurdistanê bo Tirkiiyeyê

Səh. 9

Başkan Berzani: Suriye'deki Kürdlere Irak'takine Benzer Haklar Verilebilir...

Səh. 4



Səh. 12

КУРДЯНКА СТАЛА ЧЛЕНОМ НАСА



Səh. 5

Vicdanlar ayağa kalkmalı



Səh. 3

Ərəblər döyüşür, Türklər arzulayır, Kürdlər isə qazanırlar!



Səh. 6

WERE, WERE, HİVYA TE ME, EZ HİVYA TE

İlham Əliyev Çili Deputatlar Palatası komissiya sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Çili Respublikasının Deputatlar Palatasının yoxsulluqla mübarizə, planlaşdırma və sosial inkişaf daimi komissiyasının sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Çili Deputatlar Palatasının komissiya sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd etdi. Səfərin ikitərəfli münasi-



bətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu vurğuladı. Enrike Akkorsi Azərbaycana gələn nümayəndə heyətinin tərkibində Çilinin bütün siyasi partiyalarının təmsil olduğunu məmnunluqla qeyd etdi. Bakı Beynəlxalq Humanitar Forumunda Prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını vurğulayan qonaq dünyada sülhün qorunmasında və qarşılıqlı anlaşmanın təmin olunmasında Forumun əhəmiyyətini qeyd etdi. president.az

İlham Əliyev: "Bizim milli dəyərlərimiz ümumbəşəri milli dəyərlər əsasında qurulub"

"Dünyada gedən ağırlı, yeni, narahatlıq doğuran proseslərin təməlinə siyasətçilərin məsuliyyətsizliyi dayanır"

"Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşmazlıq olmamışdır və əminəm ki, olmayacaq. Multikulturalizmlə bağlı son illər ərzində dünyada müxtəlif fikirlər vardır. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun bu günü və gələcəyi var. Hamımız çalışmalıyıq ki, multikulturalizm meyillərini gücləndirmək üçün öz səylərimizi qoyaq. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədlərindən biri də məhz multikulturalizm meyillərinin gücləndirilməsidir". ANS PRESS-in məlumatına görə, bunu İkinci Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısı bəyan edib ki, multikulturalizmin alternativini yoxdur. Çünki multikulturalizmin alternativini özünü təcrid edir: "Biz çalışmalıyıq ki, bütün dünya xalqları bir-biri ilə əməkdaşlıq etsinlər, qarşılıqlı anlaşma güclənsin, qarşıdurmaya yol verilməsin. Bəzi hallarda tərbiyə xarakterli addımlar, bəyanatlar, hərəkətlər qeyri-adekvat reaksiya ilə üzləşir və beləliklə qarşıdurma, qarşılıqlı etimadsızlıq meyilləri güclənir. Biz bunu bölgəmizdə də görürük. Ona görə, hesab edirəm ki, həm siyasətçilərin, həm ictimai xadimlərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin məsuliyyəti ondan ibarətdir ki, müsbət meyilləri, müsbət təcrübəni işıqlandırmaq lazımdır. Biz fəaliyyətimizi bu müsbət

təcrübə əsasında qurmalıyıq. Hesab edirəm ki, əgər bax bu yanaşma üstünlük təşkil edərsə, o zaman dünya daha da əminyyətli olacaqdır və xalqlararası əlaqələr müsbət, sağlam zəmində qurulacaqdır.

"Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir" - deyən Prezident İlham Əliyevin fikrincə, təhsil hər bir cəmiyyəti irəliyə aparacaq amildir: "Ölkələr var ki, zəngin təbii resurslara malikdir. Ancaq intellektual səviyyə aşağı olduğu üçün o ölkələr dayanıqlı inkişafa nail ola bilməzlər. Ona görə biz Azərbaycanda təbii resurslarımızı, ilk növbədə, intellektual potensiala çevirmək üçün proqramlar tərtib etmişik və vaxtilə bəyan etdiyimiz prinsip - "qara qızılı insan kapitalına çevirmək" prinsipi bu gün artıq işləyir. Azərbaycanda gənc, istedadlı intellektual təbəqə formalaşır. Biz görürük ki, müasir yanaşma olduğu halda dərhal inkişaf da olur, tərəqqiyə meyillər də göstərilir. Təhsilin səviyyəsi yüksək olan ölkələrdə xoşagəlməz hallar da nadir hallarda olur və mübarizə sivil qaydalarla aparılır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində narazılıq halları artmaqdadır. Bəzi hallarda bu narazılıq çox qabarıq şəkildə özünü göstərir - toqquşmalarla, davalarla, qan tökmə ilə nəticələnir. Təhsilin, ümumi mədəniyyətin səviyyəsi yüksək olan yerlərdə isə bu, sülh xarakteri daşıyır. Biz çalışmalıyıq ki, - hər halda biz Azərbaycanda buna çalışırıq, - mədəni, sivil mübarizə yol-

ları üstünlük təşkil etsin. Bu, bizim üçün lazımdır, bölgə üçün lazımdır. Çünki biz bu bölgədə yaşayırıq, biz adada yaşamırıq. Baxmayaraq ki, Azərbaycanda bütün işlər



müsbət istiqamətdə inkişaf edir, - həm iqtisadi sahədə, siyasi islahatların aparılması sahəsində, humanitar sahədə, - yenə də biz əlbəttə ki, bu bölgədə yaşayırıq və bölgələrin problemləri bizim üçün də çox vacibdir. Çalışmalıyıq ki, xoşagəlməz meyillərin qarşısı maksimum dərəcədə alınsın və istənilən etiraz dalğaları sivil qaydalarla aparılsın".

Dövlət başçısı deyib ki, Azərbaycan nisbətən gənc müstəqil dövlətdir və müstəqilliyinin cəmi 21 yaşı var. O qeyd edib ki, bununla belə, Azərbaycan çox zəngin mədəni irsə malik olan bir ölkədir: "Bizim mədəni irsimiz dövlət tərəfindən lazımcınca qorunur, beynəlxalq təşkilatlar tərəfindən qorunur. Uzun illər başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, biz milli xüsusiyyətlərimizi, mənliliyimizi qoruya bilmişik, milli identifikasiyamızı itirməmişik - və bunun başlıca səbəbi mədəniyyətdir. Bizim ədəbiyyatımız, incəsənətimiz,

musiqimiz, ana dilimiz, milli dəyərlərimiz var. Bizim milli dəyərlərimiz ümumbəşəri milli dəyərlər əsasında qurulub. Hesab edirəm ki, qloballaşan dünyada xüsusilə gənc nəsil

üçün milli mənəvi dəyərlər xüsusi rol oynayır və oynamamalıdır. Hər halda biz Azərbaycanda buna böyük əhəmiyyət veririk və onu da qeyd etməliyəm ki, başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olmayan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan, hörmətsizliyi də, əslində öz mədəniyyətinə olan hörmətsizlik əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət göstərilməlidir.

Çünki biz bu gün sürətli elmi-texniki tərəqqi dövründə yaşayırıq. Yeni texnologiyalar, internet və digər texnologiyalar, əlbəttə, bizim üçün çox vacibdir və Azərbaycan bu sahədə böyük

uğurlara nail ola bilibdir. Azərbaycanda internet tam azaddır və internet istifadəçilərinin sayı artıq 65 faizə çatıb. Ancaq bununla bərabər, biz çox istəyirik ki, gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda, öz tarixinə, mədəniyyətinə hörmət ruhunda böyüsün, tərbiyə alsın. Beləliklə, hesab edirəm ki, dünya üçün də və dünyada gedən proseslər üçün də bu, müsbət rol oynayacaq".

Prezident İlham Əliyev siyasətçilərin məsuliyyəti məsələsinə də toxunub: "Hesab edirəm ki, dünyada gedən ağırlı, yeni, narahatlıq doğuran proseslərin təməlinə siyasətçilərin məsuliyyətsizliyi dayanır. Bu məsuliyyətsizlik müxtəlif formalarda özünü büruzə verir. Bəzi siyasətçilərin tərbiyə xarakterli bəyanatlarının o qədər də yüksək savadı olmayan insanları hansısa aqressiv yollara təhrik etməsi halları artıq müşahidə olunur. Digər tərəfdən, siyasətçilərin qeyri-real vədləri, populist çıxışları və real iqtisadi əsaslara söykənməyən sosial təşəbbüslər cəmiyyətlərdə haqlı narazılığa səbəb olur. Maliyyə və iqtisadi böhranın yəqin ki, əsas səbəblərindən biri də məhz budur.

Qeyri-real vədlərin verilməsi, populist vədlər və ifrat dərəcədə borclanma meyilləri əslində maliyyə və iqtisadi böhranı şərtləndirən amillərdən biridir. Humanitar sahədə də siyasətçilərin məsuliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki internet dövründə, qloballaşan dünyada dünyanın istənilən yerində deyilən hər bir söz dərhal əks-səda doğurur. Ona görə, siyasətçilər daha da məsuliyyətli olmalı, bu məsuliyyəti dərk etməlidirlər. Belə olan halda dünyada gərginliyin hərərəti kəskin şəkildə aşağı düşəcək". anspress.com

“Ərəb baharı” hələ ki, hakimiyyətdən uzaqlaşdırılmış köhnə rejimlərin yerində “demokratiya çiçəyinin” pöhrələnməsinə yox, bu ölkələrin dağılmasına gətirib çıxarır. Bu fikirləri “Qolos Rosiya” radiostansiyasına müsahibəsində “Yaxın Şərq və Qafqaz” mərkəzinin direktoru, türkoloq Stanislav Tarasov səsləndirib.

O, bildirib ki, Misir Sinay yarımadası üzərində nəzarəti itirir, Liviya isə 3 hissəyə bölünüb. Suriya böhranı isə böyük ehtimalla ölkələrin parçalanmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, İraqda olduğu kimi, Suriyanın da şimalında Kürd muxtariyyəti yarana bilər, çünki adminstrativ hakimiyyət şimal rayonlarında 11 partiyadan ibarət Kürd Milli Şurasına keçib. Türkiyənin Suriya böhranına qoşulması da çox ciddi şəkildə bu prosesin gücləndirir. Prosesin əvvəlində Suriya Kürdləri ilə

Ərəblər döyüşür, Türklər arzulayır, Kürdlər isə qazanırlar!

Stanislav Tarasov: “Kürd dili ikinci dövlət dili kimi qəbul oluna bilər”

İraq kürdləri birgə hərəkat edirdilər. Artıq Türkiyə kürdləri də bu prosesə qoşulub. Türkiyə ərazisində kürdlərin aktivləşməsi, terror aktlarının çoxalması bunun əyani sübutudur. Kürdlər Türkiyədə azlıq hesab edilənlər də, onlar ölkə daxilində muxtariyyət tələb edirlər. Bundan əlavə onlar Türkiyənin Avropa birliyinə daxil olma şərtlərindən biri kimi, kürd məsələsini irəli sürməyə nail olublar.

Düzdür, Türkiyə kürd problemini danışıqlar yolu ilə həll etməyə çox can atdı. Məqsəd belə idi ki, kürd elitesini nəzarətdə saxlasınlar, onların qloballaşmasına şərait yaradılsın, problemin siyasi partiyalar səviyyəsinə qalxmasına və siyasiləşməsinə imkan verilməsin. Ancaq

görünən odur ki, proses bütövlüyü daxilində həll olunarsın cərəyan edir və artıq malıdır. Onlar hesab edirlər



hətta Erdoğanın partiyasında belə, kürd əsilli millət vəkilləri var. Bütün bu vəziyyəti nəzərə alan Ədalət və İnkişaf partiyasında hesab edirlər ki, kürd problemi ölkənin ərazi

ki, müstəqil Kürdistanın yaranmasındansa onlara mədəni muxtariyyət verilməsi daha əlverişli ola bilər. Kürd dili ikinci dövlət dili kimi qəbul oluna bilər.

Kürdcə dərsliklər çap olunur və s. Ancaq bununla belə, hadisələrin inkişafında fərqli ssenarilər həmişə olub. 2011-ci ilin oktyabrında Türkiyə İraqın şimalında hərbi əməliyyatlara başladı. Məqsəd PKK-nın düşərgələrini məhv etmək idi. Ancaq İraqın şimalında yaranmış kürd hökuməti böyük güclərin dəstəyi ilə irəliləyən doğru addımlar atdı.

Barzani Amerika səfərindən sonra, yeni proyektə bölgəyə gəldi. Onun ilk nəticəsi isə, Suriya kürdlərinin prosesə qoşulması oldu. Bu isə bir daha göstərdi ki, Kürdlər və kürd dövlətinin yaradılması dünya güclərinin maraq dairəsinə aiddir. Barzani artıq bütün kürdlərin lideri kimi davranır və siyasət yürüdür. Misal olaraq isə, onun Türkiyə kürdlərinə silahı yerə qoyun göstərişi ola bilər. Hadisələrin inkişafı isə başlığı həqiqətən də doğruldur. Ərəblər döyüşür, Türklər arzulayır, Kürdlər isə qazanırlar!

Türkiyəni müharibəyə kim sürükləyir?

Türkiyənin Şanlıurfa əyalətinin Ağcaqala qəsəbəsinə oktyabrın 3-də Suriya ərazisindən mərmii atılması nəticəsində 3 dinc sakin həlak oldu, 13 nəfər isə yaralandı. Dərhal Türkiyə tərəfi Suriya ərazisini artilleriya atəşinə tutdu. Baş vermiş hadisə ilə bağlı Ankara üzvü olduğu Şimali Atlantika Alyansına məlumat verdi və oktyabrın 4-də NATO səfirləri səviyyəsində növbədənəkar toplantı keçirildi.

Nəticə ondan ibarət oldu ki, NATO hadisəni pislədi, öz müttəfiqi kimi Türkiyəni qorumağa hazır olduğunu bəyan etdi ancaq alyans qüvvələrinin Suriyaya yeridilməsindən danışmadı. Eyni zamanda Ankara hadisə barədə BMT-nin baş katibi Pan Gi Muna da rəsmi məlumat verdi. Türkiyənin Nazirlər Kabineti öz toplantısında parlamentə müraciət ünvanlamağı qərara aldı. Müraciətdə Suriyanın törətdiyi hadisə təsvir edilir və Türkiyəyə qarşı ciddi təhlükə yaradıldığı qeyd olunurdu. Buna görə Nazirlər Kabineti Suriyaya müdaxilə etməyə və hərbi əməliyyatlar aparmaq üçün 1 il müddətinə parlamentdən icazə istəyirdi. Parlamemnt isə, bu müraciətə müsbət cavab verdi və artıq Türkiyənin Suriyaya müharibəyə başlaması üçün önündə heç bir maneə qalmadı.

Türkiyənin Suriyaya hərbi müdaxiləsinin kimin maraqlarına cavab verdiyi və hansı qüvvələrin təşəbbüsü ilə baş verməsi ilə bağlı üç versiya irəli sürülə bilər.

Məlumdur ki, Suriya məsələsi ümumilikdə dünya dövlətlərini iki qütbə bölmüşdü. Bir tərəfdə ABŞ başda olmaqla Avropa, Ərəb ölkələri və Türkiyə, digər cəbhədə isə Rusiya, Çin və İran dayanırdı. Amerika müttəfiqləri ilə birlikdə Əsədin istefa verməsini istəyir, Rusiya, Çin və İran isə buna qarşı çıxırdılar. Suriyada Əsədin devrilməsində Amerika və müttəfiq dövlətlərin ümumi maraqları ilə yanaşı hər birinin ayrı-ayrılıqda da marağı mövcuddur.

Birinci versiyaya əsasən Türkiyənin

Suriyaya müharibə elan etməsi Amerika və müttəfiqlərin birgə planıdır və Suriyadan atılan mərmii bəhanə üçün edilmiş sabotajdır. Bu versiyanın həqiqiliyini təsdiq edən bir sıra faktorlar da mövcuddur. Belə ki, BMT Təhlükəsizlik Şurasında Suriyaya müdaxilə edilməsi barədə qətnaməyə Rusiya və Çin tərəfindən veto qoyulmasından sonra Əsədin devrilməsinin tərəfdarı olan ölkələr qətnamə olmadan da bu ölkəyə müdaxilə etməyin mümkünlüyü barədə təkliflər irəli sürürdülər. Hətta Qəterin əmiri BMT Baş Assambleyasının son toplantısında bu barədə açıq əşkar çıxış etməyə belə çəkinmədi. Eyni zamanda Türkiyə ərazisindən Suriyadakı müxalifətçilərə yardım



göstərməsi də heç kimə sirr deyildi.

Əsədin devrilməsinin uzanması isə, İrana qarşı İsrailin mümkün hərbi müdaxiləsinə mümkün edirdi. Çünki İrana qarşı hərbi əməliyyatlar başlayacağı təqdirdə Tehran dərhal Hörmüz boğazını bağlayacaq, bu isə ərəblərin neft ixracını dayandıracaqdı. Buna görə ərəb neftinin ixracını həyata keçirəcək borunun çəkilməsinə yeganə maneə Türkiyə ilə sünü ərəb ölkələri arasında dayanan şiə Əsədin hakimiyyətinin devrilməsinə ehtiyac yaranır. Suriyanın ərazisinin açılması ərəb nefti ilə yanaşı, böyük kapitalın da Türkiyə ərazisinə axınına təmin edəcək ki, Ankaranın buna görə müharibəyə başlaması başadüşüləndir. Eyni zamanda Suriyada Əsədin devrilməsindən sonra bir müddət türk əsgərinin qalacağı ehtiyacı yaranacaq ki, bu da faktiki Dəməşqin Ankaranın nəzarətinə keçməsi anlamına gələcək. Osmanlı dövrünün qüdrətinin qaytarıl-

ması eşqiylə yaşayan Erdoğan üçün bu göydəndüşmə hədiyyədir. Ərəb neftinin birbaşa Türkiyə ərazisindən Avropaya nəqli Avropanı Rusiyanın enerji asılılığından çıxaracaq, neftin nəqliyyat xərcləri nisbətən ucuzlaşacaq, gələcəkdə isə İranın da vurulması ilə bu ölkənin də ixrac neftini həmin kəmərə qoşmaq mümkünlüyü yaranacaq. Rusiyanın Əsədi qorumaq üçün bu qədər əziyyət çəkməsinin səbəbi Avropa üzərindəki enerji hegemonluğunu itirməsi qorxusu ilə bağlıdır.

İkinci versiyaya əsasən isə, müharibənin başlanılması Rusiyanın təşəbbüsü ola bilər. Belə ki, Moskva Əsədin onsuzda çıxılmaz vəziyyətdə olduğunu görüb xarici dövlətlə müharibəyə başlamasını məsləhət görə bilər. Belə olan halda Cənubi Qafqaza müdaxilə edən Türkiyənin başı müharibəyə qarışacaq, Rusiya silahı üçün yeni bazar açılacaq, Əsəd isə müharibədən öz hakimiyyətini möhkəmləndirmək və xalqı öz ətrafında toplamaq məqsədiylə istifadə edə bilər.

Müharibə zamanı İran, İraq ərazisindəki kürdlərə əlavə dəstək verməklə Türkiyəyə qarşı ikinci cəbhənin açılmasına nail ola bilər. Türkiyənin zəiflədilməsi regionda ABŞ-ın təsirinin azalması anlamına gəlir ki, bu baş verərsə Rusiya-İran ittifaqı növbəti addımları hesablamaq üçün kifayət qədər zaman qazanmış olacaqlar.

Nəhayət üçüncü versiyaya əsasən Türkiyənin ərazisinin atəşə tutulması Əsədin öz təşəbbüsü də ola bilər.

Belə ki, Əsəd bundan əvvəl verdiyi bəyanatlarda dəfələrlə Ankaranı satqıncılıqda ittiham edib. Bu addımı ilə Əsəd xarici ölkə ilə müharibəyə başlayıb hakimiyyəti gücləndirmək və xalqı öz ətrafında toplamaq xəyalına düşə bilər. Eyni zamanda, onsuz da itirəcək heç nəyi qalmamış Əsədin son anında Türkiyəyə ziyan vurmaq istəyinin yaranması tam labüddür.

presspost.az



Gürcüstan-Ermənistan münasibətlərində “soyuq yellər” əsir. Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn “Gürcü Arzusu” Koalisiyasının lideri Bidzina İvanişvilinin “The New Times” qəzetinə

İvanişvili erməniləri qəzəbləndirdi

müsahibəsinə ölkəsində yaşayan ermənilərlə bağlı söylədiklərinə Daşnaksütun Partiyasının parlament fraksiyasının üzvü Vaqan Ovannisyan reaksiya verib. Xatırladaq ki, gürcülərin torpağa bağlı olduğunu və həmişə vətənə qayıtmağa can atdıqlarını söyləyən Bidzina İvanişvili hələ də ermənilərin Gürcüstanda nə üçün yaşadığını başa düşmədiyini bildirib. Söhbət Axısxa türklərinin tarixi vətəni olan Cavaxetiyada məskunlaşan və öz xislətlərinə uyğun olaraq hətta torpaq iddiası ilə çıxış edən ermənilərdən gedir.

Vaqan Ovannisyan isə iddia edib ki, yarım milyondan çox gürcü də Rusiyada yaşayır və Gürcüstanla Rusiya münasibətlərinin kəskinləşdiyi dövrdə də həmin gürcülər vətənlərinə qayıtmaq niyyətinə düşməyiblər.

O, Ermənistan Xarici İşlər Nazirliyinin Bidzina İvanişviliyə cavab verməsinə isə hələ ehtiyac olmadığını dilə gətirib: “Hazırda Bidzina İvanişvili dövlət vəzifəsində deyil, siyasi koalisiyanın rəhbəridir. Buna görə də bəyanatı ictimai xarakter daşıyır”. Qeyd edək ki, Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili olacaq. Bidzina İvanişvilinin bu sözləri bu gün erməni media orqanlarında əsas xəbərdir.

Artuklu Üniversitesi, Kürtçe Öğretmenliği için düğmeye bastı

Artuklu Üniversitesi Kürtçe Öğretmeni yetiştirmeye başlıyor. Bu sezon 250 öğretmen yetiştiriliyor.

Mardin Artuklu Üniversitesi Kürtçe Öğretmenliği Tezsiz Yüksek Lisans eğitimine 13-14 Ekim tarihinde başlayacağını açıkladı.

Artuklu Üniversitesi Rektörü

Prof. Dr. Serdar Bedii Omay, Kürtçe Öğretmenliği Tezsiz Yüksek Lisans eğitimi sürecinden çekilme taleplerinin YÖK

tarafından reddedildiğini söyledi. Rektör Omay, "YÖK Yürütme Kurulu, 3 Ekim'de aldığı kararla birinci öğretime alınan 250 kişilik adayla eğitim-öğretime devam etmemize karar verdi.

İkinci öğretim programını ise iptal etti. 234 kişilik pedagojik formasyon talebimiz YÖK tarafından henüz olumlu veya olumsuz bir şekilde sonuç-

landırılmadı." dedi

YÖK'ün aldığı bu karar gereği 13-14 Ekim 2012 tarihinden itibaren Cumartesi ve Pazar günleri dahil olmak üzere birinci öğretim adayları ile eğitim-öğretime başlanacağını belirten Rektör Omay "Eğitime gelmeyen adaylardan boşalacak kontenjan

sayısı en yüksek puanla başlanarak ikinci öğretim adaylarıyla doldurulacak. Henüz sonuçlandırılmayan

pedagojik formasyon talebimizin onaylanması durumunda bundan formasyonu olmayan bütün adaylarımız yararlandırılacak.

Özellikle mağdur öğrencilerimizi dikkate alarak, şubat döneminde yeni kontenjan ilanını planlıyoruz. İkinci Öğretim adaylarımızın kayıt sırasında yatırmış oldukları 2 bin lira harç tutarı kendilerine iade edilecek."



"Suriye'deki Kürdler, bu ülke yönetimi tarafından bugüne kadar vatandaş olarak kabul edilmedi. Suriye'deki Kürdlere yönelik olarak 1960'lı yılların başın-

Başkan Berzani: Suriye'deki Kürdlere Irak'takine Benzer Haklar Verilebilir...

dan itibaren Araplaştırma politikası izlendi. Suriye'deki Kürdlere Irak'takine benzer haklar verilebilir...

Fransız dergisi L'Essentiel'de röportajı yayınlanan Başkan Berzani, Türkiye ile ilişkilerin hiçbir zaman bozulmasını istemediklerini, ancak geçmişte Türkiye'den kay-

naklanan sorunlar yaşadığını (kendilerine gözdağı verilmek gibi) söyledi. Başkan Berzani, Türkiye Başbakanı Recep Tayyip Erdoğan'ın Diyarbakır'ı ziyaretinde Kürd

Sorunu'nu barışçıl yolla çözmek istediklerini, geçen yıl da Hewlêr'e geldiğini hatırlattıktan sonra şunları söyledi:

"Türkiye dahil her yerde Kürdlerin haklarını elde etmesinden yanayız. Türkiye'nin izlediği politika, bu hakların elde edilmesinde önemli rol oynayabilir. Silahlı

çözüm yollarına, çatışmalara, kan dökülmesine karşıyız. Günümüzde sorunların çözümü için şiddete gerek yok. Türkiye'deki Kürd siyasi liderler de barışçıl yollarla sorunları çözmek istediklerini söylüyor. Bu konuda biz de üzerimize düşeni her zaman yapmaya hazırız."

Başkan Berzani, Suriye'den gelen 15 bine yakın ve çoğu erkek sığınmacı bulunduğunu söyledi. Bunların bir kesiminin silahlı eğitim gördüklerini, yaşadıkları yerde olası bir kaos karşısında güçlü olmaları gerektiğini anlatan Berzani, şöyle dedi:

"Suriye'deki Kürdler, bu ülke yönetimi tarafından bugüne kadar vatandaş olarak kabul edilmedi. Suriye'deki Kürdlere yönelik olarak 1960'lı yılların başından itibaren Araplaştırma politikası izlendi. Suriye'deki Kürdlere Irak'takine benzer haklar verilebilir.

Irak özerk bölgesi ile Suriye'deki Kürd bölgesinin birleşmesi gündemimizde değildir. Gelecekte ne olabileceğini hiç kimse bilemez. Hakların elde edilmesi barışçı yollar ve diyalog yoluyla talep edilebilir" dedi.

nasname.com

Hatip Dicle: Özal bizi Lübnan'a gönderdi, bir gün sonra öldürüldü

Dicle, Kürtçe yaptığı savunmada, "1993 yılında parlamenterdim. Rahmetli Turgut Özal ateşkesin sağlanması için bizi Lübnan'a Sayın Öcalan'ın yanına gönderdi. Biz Lübnan'a gittikten bir gün sonra ise Özal öldürüldü" diyerek gitme nedenini açıkladı.

Milletvekilliği gasp edilen KCK ana davası tutuklusunu Hatip Dicle ile ilgili delil ikamesi tamamlandı. 1993 yılında "Örgütsel eğitim" almak üzere Kandil'e gittiği iddia edilen Dicle, Kürtçe yaptığı savunmada, "1993 yılında parlamenterdim. Rahmetli Turgut Özal ateşkesin sağlanması için bizi Lübnan'a Sayın Öcalan'ın yanına gönderdi. Biz Lübnan'a gittikten bir gün sonra ise Özal öldürüldü" diyerek gitme nedenini açıkladı.

KCK ana davasının ara verilen 59'uncu duruşmasının öğleden sonraki bölümü DEP eski Milletvekili ve DTK eski Eş Başkanı Hatip Dicle ile ilgili delil ikamesi ile başladı. Öncesinde söz alan müdafii avukatı Feride Laçın müvekkili Dicle hakkında diğer Ağır Ceza Mahkemelerinde halen devam eden bir çok davada öne sürülen delillerin, 2009/444 esas sayılı KCK ana davasında da delil olarak gösterildiğini bu nedenle tüm davaların KCK ana davası ile birleştirilmesi talebinde bulundu. Başka sanıklar ile kendi evinde yapılan aramalarda elde edilen ve suç olduğu öne sürülen dokümanların okunduğu duruşmada, Dicle'nin bilgisi dışında ele geçen bir belgede sadece "Önderliğin Dicle ile ilgili düşünceleri var" şeklinde cümle olduğu için iddianameye delil olarak konulduğu görüldü. Yine kimi Türkiye Barış Meclisi ve DTK tarafından düzenlenen ve suç olduğu iddia edilen toplantılara tepki gösteren Av. Feride Laçın, "Benim müvekkilim 35 yıllık bir siyasetçidir. Kürt sorununun çözümü için

hayatını ortaya koymuştur. Okuduğu üniversiteyi yüksek bir notla bitirmiş biridir. Müvekkilim geri zekalı bir insan değildir" dedi.

YAZAR MEHMET UZUN'UN CENAZE TÖRENİ DE SUÇ

Dicle'nin katıldığı ve yasadışı olarak iddia edilen eylemler ise, Kürt Yazar Mehmet Uzun'un cenaze töreni, "Demokratik Çözüm yürüyüşü", Koşuyolu patlamasının yıl dönümü etkinliği, Newroz, 2009 yılında Türkiye'ye giriş yapan Barış Grubu üyeleri için Batıkent Meydanı'nda düzenlenen karşılama törenine katılmak ve Diyarbakır Büyükşehir Belediyesi tarafından organize edilen Kültür Sanat Festivali şeklinde sıralandı. Dicle'ye ait telefon görüşme kayıtlarının okunmasına avukatların "hiçbir mahkeme kararı yok, bu yasal değildir" şeklindeki itirazına rağmen mahkeme heyeti tüm telefon tapeleri okudu. Bunun üzerine söz alan Av. Fethi Gümüş, mahkemenin hukuki bakış açısından çok polis gözü ile sanıklara baktığını ifade etti.

"ÖZAL BİZİ LÜBNAN'A GÖNDERDİ"

Yine dijital ortam ile ilgili delillere yer verilen duruşmada, Dicle'ye yakalanmadan 14 saat önce DİHA tarafından gönderilen ve Dicle tarafından cevaplanan soruların "Öcalan'ı övücü sorular sorulduğu ve onun da cevapladığı" iddia edilen duruşmada, ANF'den indirildiği iddia edilen haber ve resimler de suç delili sayıldı. İddianamenin en dikkat çeken kısmında ise Dicle'nin "örgütsel eğitim" almak üzere 16 Nisan 1993 yılında Kandil'e gittiğinin iddia edilmesi oldu. İddiaya ilişkin söz verilen Dicle Kürtçe olarak, "1993 yılında parlamenterdim. Rahmetli Turgut Özal ateşkesin sağlanması için bizi Lübnan'a Sayın Öcalan'ın yanına gönderdi. Biz Lübnan'a gittikten

bir gün sonra ise Özal öldürüldü" şeklinde savunma yaptı.

GÜMÜŞ: DİCLE SİRADAN BİR ŞAHSİYET DEĞİL

Öcalan'ın, görüşme notlarında sık sık Dicle'den bahsetmesini suç delili olarak sayan mahkeme heyetine tepki gösteren



Av. Feride Laçın, müvekkilinin tanınmış bir siyasetçi olduğunu, dolayısı ile Öcalan'ın görüşme notlarında yer vermesinin ve zaman zaman selam göndermesinin normal olduğunu ifade etti. Söz alan bir diğer avukat Fethi Gümüş ise Dicle'nin rast gele söz edilebilecek bir kişi olmadığını ifade ederek zaman zaman cübbesini bir kenara atıp tanık olarak, bir vatandaş olarak yargılananların ne kadar masum olduğuna ilişkin tanıklık yapmayı dahi düşündüğünü ifade etti.

İNSAN HAKLARI SAVUNUCUSU ERBEY İLE İLGİLİ YENİ İDDİA

Dicle'nin ardından daha önce delil ikamesi yapılan fakat hakkında başka bir mahkeme tarafından dava açılan ve KCK ana davası ile birleştirilen İHD Diyarbakır eski Şube Başkanı Av. Muharrem Erbey'e ilişkin delil ikamesine geçildi. 2011 yılı başında Diyarbakır İl Emniyet

Müdürlüğü'ne aynı gün içinde yapılan ve eşkal ile kişiler hakkında ayrıntılı bilgiler verilen 3 ayrı bomba ihbarı üzerine Kervansaray Otel önünde gözaltına alınan İran uyruklu Haşimi Kaşkar, Cemal Kaş ve Evrim İke isimli kişiler ile birlikte ele geçen ve içinde "KCK'nin Avrupa Ekonomik Mali Bürosu'na" ait gelir-gider tablosunun bulunduğu iddia edilen laptop dökümünün Erbey ile ilgili kısmı okundu.

ERBEY: SUÇLAMALAR ASILSIZ VE MESNETSİZ

Şüpheli sıfatı ile gözaltına alınıp "bilgi sahibi" olarak beyanları alındıktan sonra "Bombacı" şüphesi olmasına rağmen serbest bırakılan ve haklarında açılan soruşturma ise 12 Nisan 2011'te takipsizlik ile sonuçlanan 3 kişinin Erbey ile ilgili herhangi bir beyanda bulunmadığı belirtilirken, milyon dolarlar ile ifade edilen gelir-gider tablosunda örgütün Erbey'e belli rakamlar ile para verdiği ve Erbey'in de bu parayı "SİM-Amed SIM Prodüksiyon Anonim Şirketi"ne verdiği iddia edildi. Bu şekilde KCK'nin Avrupa'da bulunan "Ekonomik Mali Bürosu"nun kuryeliğini yaptığı iddia edilen Erbey Kürtçe olarak, suçlamaların asılsız ve mesnetsiz olduğunu vurguladı.

İddia edilen suçlamalara sinirlenerek mahkeme heyetinin iddia edilen hususlara dikkat etmesini isteyen Av. Feride Laçın, bomba ihbarı ile gözaltına alınan ve daha sonra üzerlerinde bomba değil örgütün milyon dolarlar ile ifade edilecek Avrupa'daki "Ekonomik Mali Bürosu"nun hesapları yakalanan 3 şahsın şüpheli değil "bilgi sahibi" olarak beyanları alındıktan sonra serbest bırakıldığını ve soruşturmanın ise takipsizlik ile sonuçlandığını vurguladı. Laçın, iddiaların tamamen bir komplodan ibaret olduğunu ve bahsi geçen 3 kişi ile ilgili soruşturma başlatılması talebinde bulundu.

Savunmaların ardından mahkeme heyeti savunmaların devamı için duruşmayı 8 Ekim Pazartesi gününe ertelendi.(ANF)

haberdiyarbakir.com

Devlet nöbet geçiriyor

Kürtlerin, Avrupa Konseyi'ne yakın bir noktada sürdürdükleri 'Öcalan'a Özgürlük Nöbeti' eyleminden rahatsız olan Türk devleti, Strasbourg Başkonsolosluğu'nun mesaisini, bu eylemi engellemeye ayırdı.

Fransa'nın Strasbourg kentinde, Kürt Halk Önderi Abdullah Öcalan'a özgürlük talebiyle sürdürülen süresiz nöbet eylemi, 100 günü geride bıraktı. Kürdistanlıların, 103 gündür beri yaptığı eylem, Türk devletini rahatsız etti. Devletin yoğun çabası sonucu Fransız yetkililer, kendi verdikleri izni görmezlikten gelerek, 3 aydan fazladır devam eden nöbetin yerini değiştirdi.

Nöbet eylem, Avrupa Konseyi binasının önünden 100 metre yukarıda bir alanda devam ediyor. Tertip Komitesi'nden Munzur Emekçi, 103 günlük eylemi anlattı. Toplam 15 farklı grubun nöbet eyleminde görev aldığını (2'sinin Almanya, 3'ünün İsviçre, 10 grubun da Fransa'da yaşayan Kürdistanlılar) hatırlatan Emekçi, nöbet eylemcilerinin en yaşlısının 75, en gencinin ise 18 yaşında olduğunu söyledi.

Eyleme destek olmak için yapılan etkinliklere 3 bin kişinin

katılıp destek ziyaretlerinde bulunduğunu ifade eden Emekçi, 19 bin İngilizce, Almanca ve Fransızca bildiri ile Kürt Halk Önderi Abdullah Öcalan'ın hayatını ve politik mücadelesini anlatan 2 bin 500 broşür dağıtıldığını aktardı.

Dosyalar ve bilgilendirme

Emekçi'nin verdiği bilgilere göre; 150 adet kapsamlı dosya hazırlanarak Bas-Rhin ve Alsace bölgesinde görev yapan tüm belediye başkanları, yerel parlamenterler ve ulusal senatörlere gönderildi. Bunlardan bir kısmı ile birebir görüşülerek detaylı bilgi verildi. UMP senatörü eski Strasbourg Belediye Başkanı Fabienne Keller, bölge milletvekili ve senatörlerden Francis Grignon, André Reichardt, Roland Ries ve Esther Sittler görüşüldü. Avrupa Konseyi bugüne kadar tatilde olduğu için görüşmelerin bir kısmı parlamentonun açılışından sonraya bırakıldı. Öcalan'a Özgürlük İnişiyatifi tarafından hazırlanan İngilizce kitaplar, CPT, İnsan Hakları, Avrupa Konseyi Sekreterliği, Avrupa Parlamentosu Sekreteri, Yerel Yönetimler Sekreterliği'ne verildi. İnişiyatifin hazırladığı Abdullah Öcalan'ın Demokratik Kon-

federalizmi konu edinen broşürleri oturlara katılan ülke heyetlerindeki diplomatlara dağıtıldı. Bölgede faaliyet yürüten ulusal ve yerel basın kuruluşlarına ziyaretler gerçekleştirildi ve hazırlanan dosyalar sunuldu. Bu faaliyetlerinin AKP Hükümeti'ni rahatsız ettiğini; AKP bu eyleminin sona erdirilmesi için yoğun mesaiye



başladığını kaydeden Emekçi, Avrupa Konseyi ve valilik üzerinde baskı oluşturularak standın yerinin değiştirildiğini söyledi. Hatta Türk Başbakan Erdoğan'ın bir televizyon konuşmasında bu nöbet eyleminde duyduğu rahatsızlığı burada kurulan masada haraç toplandığını iddia edecek kadar

çirkinleştirdiğini anımsatan Emekçi, şunları söyledi: "Komite olarak valilik, belediye, emniyet ile Avrupa Konseyi Genel Sekreteri ve Avrupa Parlamentosu Genel Sekreteri'ne birer mektup yazarak sabote etmeye çalıştıkları eylemimizin bugüne kadar bizim tarafımızdan sağduyu ile yürütüldüğünü ve tüm kışkırtmalara rağmen amacımıza yakışır şekilde davrandığımızı belirttik. Türk devletinin yalanları ile Fransa'ya baskı kurmaya

lahçı yapıların da ortaklaştığı miting girişimi başarısız kaldı. Türk lobisi, sosyal medyayı da kullanarak kentte yaşayan Türkleri mitinge çağırdı. Sadece 9 kişi toplanabildi. Bu fiyaskodan sonra, kirli pazarlıklar devreye konuldu. Emekçi'nin verdiği bilgiye göre Salı sabahı, nöbet eyleminin sürdürüldüğü Avrupa Konseyi anakapısı karşısına gelen Kürt eylemciler, çevrede onlarca çevik kuvvet polisi görünce şaşkınlık yaşadı. İzin belgeleri olmasına rağmen Fransız polisi, kendi kurallarını ve yasalarını hiçe sayarak eylemcileri şehir merkezinde başka bir yere gitmeleri konusunda zorladı. Eylemciler, Konsey önünde sürdürmekte ısrar edince devreye 'metreler' girdi. Olay yerine gelen Emniyet Müdürü ve Valilik yetkilileriyle yapılan görüşmelerde, eylem yeri için, eski eylem yerinden 100 metre ötede bir alanda karar kılındı.

Eylemciler, hangi tür pazarlıklar yapılırsa yapılsın Öcalan'ın özgürlüğü sağlanıncaya kadar eylemlerine devam edeceklerini belirtiyor. Eylemciler, daha önce olduğu gibi Avrupa Konseyi önünde amaçlarını anlatan bildirimleri dağıtmaya ve Öcalan'ın özgürlüğü için imza toplamaya devam ediyor.

BARAN BOZKURT
/ STRASBOURG

Vicdanlar ayağa kalkmalı

BDP Eşbaşkanı Gültan Kışanak, "Açlık grevleri ölüme sebebiyet verecek rotaya sokulmaya çalışılıyor. Ya öl ya da eyleminden vazgeç dayatması yapılıyor.

Bu bir suçtur. Yaşam hakkı bu kadar açık ihlal edilemez"

dedi. Tutsakların taleplerinin istenirse hemen karşılanacak talepler olduğunu belirten Kışanak, "Tüm Türkiye demokrasinin vicdanı ayağa kalkmalı" çağrısında bulundu. Tutuklu Aileleri Derneği (TUAD) tarafından her hafta



Bakırköy Kadın Cezaevi önünde yapılan basın açıklaması, 205 siyasetçinin yargılandığı KCK davasının görüldüğü Silivri'ye taşındı. Adliye önünde yapılan açıklamaya BDP Eşbaşkanı Gültan Kışanak, TUHAD-FED Başkanı Zübeyde Teker'in de bulunduğu kalabalık bir grup katıldı. "Tecrit değil özgürlük, savaş değil müzakere" pankartı açılan eylemde, "Baskılar bizi yıldıramaz", "Tezkereye hayır barış hemen şimdi" sloganları atıldı.

Mümkün ve gerekli

BDP Eşbaşkanı Kışanak,

açlık grevindeki tutsakların, Türkiye'nin demokratikleşmesi ve Kürt sorununun çözümü için bedenlerini ölüme yatırdığını belirtti. Buna sahip çıkmanın insanlık görevi olduğunu söyleyen Kışanak, "Tüm Türkiye demokrasinin

BDP Eşbaşkanı, demokratik kitle örgütleri, sivil toplum kuruluşları, insan hakları kuruluşlarını açlık grevine karşı duyarlı olmaya çağırırdı.

Yaşam hakkını açık ihlal

Silivri Cezaevi'nde açlık grevinde 15 tutsağın zorla hücreye alındığını hatırlatan Kışanak, "Açlık grevi zorla ölüm orucuna dönüştürülüyor. Hayati ihtiyaçları için verilen

sıvıların tüketilmesinin önüne geçiliyor. Bu da Adalet Bakanlığı'nın gözetimi altında gerçekleşiyor" dedi. Tutsakların demokratik haklarını kullanmanın önüne geçildiği ifade eden Kışanak, "Ölüme sebebiyet verecek rotaya sokulmaya çalışılıyor. Ya öl ya da eyleminden vazgeç dayatması yapılıyor. Bu bir suçtur. Yaşam hakkı bu kadar açık ihlal edilemez. Bu uygulamalardan derhal vazgeçilsin. Aksi takdirde sorumlular hakkında suç duyurusunda bulunacağız. Bu halka bunun hesabını verirler" diye konuştu.

DIHA/İSTANBUL



Mela Zahid hacı adaylarına seslenerek, "Aileniz, akrabanız, eşiniz, dostunuz için dua

Mela Zahid, Haccın bireysel, toplumsal, siyasal yönlerinin bulunduğunu ve dünya müslümanları için senelik bir kongre niteliği taşıdığını ifade etti.

Mela Zahid, Kâbe etrafında ve Arafat'ta toplanan müslümanların dünyada mahşerin provasını yaptıklarını ve giydikleri ihramların da kefene ben-

Hacı adaylarına çağrı: "Mazlumların kurtuluşu için dua edin"



etmekle birlikte milletinizin, mazlumların kurtuluşu için de Allah'a dua edin." dedi.

Diyarbakır'da Kürtçe vaaz ve hutbe ile eda edilen sivil cumada Mela Zahid Kurmancî ve Kirdkî(Zazakî) verdiği hutbede Hac ibadetinin farziyeti ve anlamı üzerinde durdu. Mela Zahid, Haccın ilahi bir davet ve Hazreti İbrahim'in çağrısı olduğunu belirterek buna icabet edilmesi gerektiğini dile getirdi.

zediğini hatırlatarak Hac ibadeti ile müslümanların ahirete hazırlandığını söyledi.

Hac ibadetinin eda edilmesiyle renkleri, dilleri, devletleri, ülkeleri farklı müslümanların biraraya geldiğine değinen Mela Zahid hacı adaylarına seslenerek, "Aileniz, akrabanız, eşiniz, dostunuz için dua etmekle birlikte milletinizin, mazlumların kurtuluşu için de Allah'a dua edin." dedi.


Əvvəli ötən sayımızda

1323-cü ilin zillhicce ayının 5-ci günündə ermənilər Əsgəran yolunu bağladılar. Onlar gördükdən generalın başçılığı ilə iki dəfə top-tüfənglə silahlanmış qoşunun müşayiəti ilə arabalarla Qalaya azuqə və sursat gətirdilər. General Qalada olarkən Xəlfəli kəndindən gələn müsəlmanlar generala şikayət etdilər ki, ermənilər kəndi atəşə tuturlar. General onların səbirli olmasını məsləhət gördü və ermənilərin cəzalandırılacağını söylədi. General göstəriş verdi ki, bundan sonra kimdə tüfəng, yaxud tapança tutularsa, yəni həmin adam ya üç ay həbs olunacaq, ya da üç min manat cərimə verəcək. Bu məqsədlə general bir dəstə kazakla şəhəri dolandırdılar. Bundan sonra general on iki at qoşulmuş bir divar dağıdan top və xeyli kazakla gəlib hündür bir dağ başında dayandılar. Həmin yerdən ermənilərin bir neçə kəndi aydın görünürdü. General əmr etdi ki, Şuşakəndə, Kərgicəhana, Qaybaliya və Daşkəndə həmin topdan atəş açsınlar. Kazaklar həmin topdan bu kəndlərə yetmiş dəfə atəş açdılar. Mərmilər düşən yerlərdə hər şeyi darmadağın edərək toz-torpağı asimana qaldırırdı. Ermənilər divanxanaya 30-40 nəfərlik nümayəndə göndərib barışıq izhar etdilər. Bundan sonra dükanlar alış-veriş etməyə başladılar. Erməni tayfası müsəlmanlara əziyyət vermək üçün Əsgəran yolunu

ƏSGƏRAN YOLU BAĞLANANDA HÖRMƏTLİ ŞƏXSLƏRİN

MÜSƏLMAN TAYFASINDAN OLAN ŞƏHƏR
KASIBLARINA ETDİKLƏRİ KÖMƏKLƏRİN MİQDARI
VƏ ONLARIN ADLARI (1323-cü il)

Bakı	Cənab Zeynalabdin Tağızadə	Un, 750 pud
Bakı	Hacı Zeynalabdin Tağızadə	Qənd, çay, 150 pud
Bakı	Hacı Zeynalabdin Tağızadə	Şam, 2 yeşik
Bakı	Hacı Zeynalabdin Tağızadə, Ağa Murtuza Muxtarzadə, Məşədi Xəlil Hacı Həsən oğlu	Nəft, 600 pud 600 manat 500 manat
Qarabağ	Cəfər bəy Vəzirzadə	Buğda, 100 pud
Məşəd	Qarabağlılar	2300 manat
Aşqabad	Carnaat	2500 manat
Gəncə	Carnaat	700 manat
Bakı	Fəhlələr	
Bakı	Uşaqlar	
Qafqaz	Qarabağlılar	
Qazan	Carnaat	
Samaxı	Carnaat	318 manat
Ordubad	Carnaat	73 manat
Ərdəbil	Hacılar	335 manat
Şərur uyezdi	Carnaat	43 manat
Aşqabad	Carnaat	2600 manat
İrəvan	Carnaat	68 manat
Rəst	Carnaat	9 manat



fanın səs-küyü və nərələri dağa-daşa səs salmışdı. Bir qədər atışandan sonra müsəlmanlar 30 nəfər erməni öldürüb, neçəsini də yaraladıqdan sonra qənimət kimi 70 baş qaramal, 12 baş at və çoxlu miqdarda əşyalar əldə edərək geri qayıtdılar.

Şəhəri günü Paşa bəyin dəstəsi Xənzək kəndinə hücum etdi, bu hücum-

1905-06-cı illərdə erməni-müsəlman davasında Kürd xalqının rolu

bağlasalar da, həqiqətdə bu zülmü müsəlmanlara yox, özələrinə edirdilər. Ona görə ki, müsəlmanların evlərində qabaqcadan tedarük etdikləri malları və ərzaqları çox idi. Lakin ermənilər və müsəlmanlar dəyirmanları yandırdıqlarından Qalada un get-gedə azalırdı. Qalada olan qəriblər, miskinlər və kasıblar üçün vəziyyət daha da gərginləşdi. Çünki demək olar ki, bütün çörək dükanları bağlanmışdı. Amma evlərdə və bazarlarda buğda və darı hələ çox var idi. Odur ki, camaat ələcsiz qalıb evlərdə əl dəyirmanları, yəni kirkirələri işə salmağa məcbur oldular. Buğdanı əl dəyirmanı ilə çəkib un edirdilər. Bazar və dükanlarda isə bişmiş noxud və lobya satırdılar. Amma əl dəyirmanı az olduğuna görə xalq bir qədər undan korluq çəkirdi. Bir gün təsədüfən qədim evin həyətidən otuz cüt əl dəyirmanı çıxdı. Bu əl dəyirmanı həyətdə torpağa basdırılmış idi. Bunların tapılması xalqın işini yüngülləşdirdi. Belə ki, hər kəs istədiyi vaxt əl dəyirmanını aparıb istifadə edə bilərdi. Amma bu erməni tayfasının bazarında azuqə və yemək tapılmırdı. Əgər müsəlman bazarında və dükanlarında qəndin bir girvəngəsi 6-7 şahı idisə, erməni dükanlarında dörd abbası idi. Müsəlmanlarda buğdanın bir pudu yeddi abbası idisə, ermənilərdə 14 abbası idi. Digər ərzaq malları və əşyalar da müsəlman dükanlarına nisbətən erməni bazarında olduqca baha idi. Odur ki, onlar müsəlmanlardan daha çox korluq çəkirdilər. Zillhicce ayının 7-də müsəlmanlarla ermənilər arasında barışıq elan olundu. Bu barışıq ermənilər üçün böyük savab iş kimi qiymətləndirildi. Onlar dəstə-dəstə müsəlman bazarlarına dolaraq dəsmal-dəsmal, çuval-çuval, qoltuq-qoltuq hər cür ərzaq malları, yeməli şeylər, quru meyvələr və bişmiş çörək alıb sevinə-sevinə evlərinə aparırdılar. Sən demə, onlarda heç nə yox imiş. Bir həftədə müsəlman bazar və dükanlarında neçə min manatlıq ərzaq və quru meyvə alveri oldu.

PIÇƏNİSLİ KÜRDƏRİNİN ERMƏNİ TAYFASI İLƏ BAŞ VERƏN ƏHVALATI

Piçənislil Şahqulu Haqverdi oğlu özünün



iştirak etdiyi aşağıda yazılan əhvalatı mənimlə (M. M. Nəvvabla) üzbəüz əyləşib danışmışdı.

Piçənislil müsəlman kəndindən və başqa kürd müsəlman kəndlərindən 300 nəfərə qədər igidlər və qeyrətli cavanlar toplaşaraq Paşa bəy Murad bəy oğlunun sərkərdəliyi ilə atlanıb Minkəndin üzərinə yeridilər. 160 evdən ibarət olan bu kəndin yarısı müsəlman idi. Paşa bəyin dəstəsi ermənilərin bir qismini öldürdülər və yaraladılar, bir qismi isə qaçıb dağıldılar. Piçənislil müsəlmanlar bu kənddən qənimət kimi 190 baş qoyun, 70 baş at və qatır apardılar. Bundan sonra onlar 200 evdən ibarət olan Xornavar kəndinə hücum etdilər. Paşa bəyin dəstəsi bu kəndə də böyük zərbə vurub qənimət kimi özləri ilə 1010 baş qoyun və 8 at apardılar.

Həmin kürd atlıları qəflətən Zivə kəndinə daxil olaraq ətrafda yerləşən beş erməni evini dağıdıb, mal-qarasını özləri ilə apardılar. Bir-iki gün keçdikdən sonra həmin dəstə üç yüz erməni evi olan Əliqulu kəndinə hücum etdilər. Onlar həmin kəndin bir tərəfindən daxil olaraq onu yarıya qədər dağıtdıqdan sonra əldə etdikləri qənimətlərlə geri döndülər. Paşa bəyin dəstəsi bir gecə dincəldikdən sonra sabahısı gün Qal-

adərəsi kəndinə tərəf üz qoydular. Qaladərəsində yaşayan ermənilər qabaqcadan yaxşı silahlanmış və hər tərəfdə səngərlər qurmuşdular. Onlar Paşa bəyin dəstəsini səngərlərdə silahlanmış, hazır vəziyyətdə qarşıladılar. Bir qədər atışmadan sonra Paşa bəyin dəstəsinin bir hissəsi kəndin kənarında yerləşən 23 evi ələ keçirərək oradan 450 qoyun, 60 qaramal və dörd quyu buğda əldə etdilər. Buğdanı atlara yükləyərək mal-qoyunla birlikdə yola düşdülər. Onlar Qalədəresi kəndindən uzaqlaşanadək Paşa bəyin dəstəsinin o biri hissəsi erməniləri məşğul etdilər. Bu atışmada bir nəfər müsəlman həlak oldu. Onlar həlak olan yoldaşlarının cənazəsini götürüb geri qayıtdılar.

Paşa bəyin dəstəsi bir neçə gün istirahət etdikdən sonra atlanıb Cavanşir tərəfə hücum etdilər. Əvvəlcə 150 evdən ibarət olan Külək kəndinin üstünə gəldilər. Ermənilər əllərində silah onların qarşısına çıxdılar. Müsəlmanlar «Ya Allah» deyib ermənilərin üstünə töküldülər və bir neçə saat ərzində onlardan yüz nəfərini qətlə yetirdilər. Bununla bərabər, neçə-neçə yaralananları da var idi. Bundan sonra onlar 250 baş heyvan da qənimət götürüb evlərinə qayıtdılar. Müsəlman kəndləri həmin gecə istirahət etdikdən sonra səhəri yenə də atlandılar.

Bu dəfə onlar 60 erməni evi olan Damğalı kəndinə üz qoydular. Onların az olmasına baxmayaraq Paşa bəyin dəstəsinin qarşısına çıxaraq atışmağa başladılar. Müsəlmanlar onların üzərinə hücum edərək kəndə girdi və 90 nəfər erməni qətlə yetirdilər. Yaralananları da çox idi. Bundan sonra onlar 200-ə yaxın qaramal və keçi qənimət götürərək geri qayıtdılar. Oradan Badara kəndinin üstünə gəldilər. Bu qorxmaz dəstə orada da 16 nəfər erməni öldürdükdən sonra 60 baş qaramal qənimət götürərək kəndlərinə qayıtdılar.

Gecə yatıb istirahət etdikdən sonra səhər durub atlarını yəhərləyərək atlandılar və Ballica kəndinin üstünə hərəkət etdilər. Ermənilər onları hazır vəziyyətdə qorxulu qarşıladılar. Atışma başladı. Hər iki tay-

dan əvvəl ermənilər öz ağaları Məmmədəğa Ataxan oğluna nankorluq edərək evini dağıtmış, bağıni qırıb, çobanlarını öldürmüşdülər. 400 baş qoyununu isə yığıb aparmışdılar. Buna görə də ermənilər yəqin etmişdilər ki, müsəlmanlar bunun əvəzini çıxacaqlar. Odur ki, kəndə Qaladan çoxlu silah və kömək gətirmişdilər. Müsəlmanların gurultusu eşidilən kimi onlar səngərə, övretuşağ isə gizli yerlərə çəkilib çıxışdılar. Müsəlmanları onları hər tərəfdən mühasirəyə alaraq gülləbaran etməyə başladılar. Atışma dörd saat davam etdi. Dörd saat atışmadan sonra birdən qabaqda haqqında danışdığımız Qasım adlı oğlana güllə dəydi. Onunla bərabər başqa müsəlman igidi də şəhid oldu. Bu iki cavanın qətlə yetirildiyini gören kütlə qəzəblənərək irəliyə atıldılar və erməni səngərlərindən birini ələ keçirdilər. Orada erməniləri öldürdükdən sonra daha bir səngəri də ələ keçirdilər. Vəziyyəti belə gören ermənilər qaçmağa başladılar. Müsəlmanlar 12 evə, neçə-neçə mərəklərə od vurdular. Evlərdən və mərəklərdən qalxan alovu gören ermənilər vəhşətə gələrək bir parası möhkəm yerlərdə gizləndilər. Övretuşaqların çığırtısı və müsəlmanların «Ya Əli!» sədası dağlara-daşlara düşürdü. 200-ə qədər erməni öldürüdükdən və yaraladıqdan sonra kəndlərinə qayıtdılar.

Səhəri gün Paşa bəyin dəstəsindən səkkiz nəfər seçmə cavan atlanaraq Dəduq kəndinə tərəf çapdılar. Dəduq kəndinin ətrafında yerləşən dörd ev çox əmin və möhkəm yerdə durmuşdu. Ona görə də burada çoxlu erməni məskən salmışdı. Müsəlmanlar ermənilərin bu evlərdə tutduğu möhkəm mövqeyi dağıtmaq üçün hündür bir yerə çıxaraq oradan bu evləri gülləbaran etməyə başladılar.

Onlar dörd-beş nəfər erməni qətlə yetirdikdən sonra evdəkilər qaçmağa başladılar. Müsəlmanlar qaçanları təqib edərək atəşə tutdular. Onlardan bir neçəsini öldürdülər, bir neçəsini də yaraladılar. Sonra evlərə qayıdıb orada olan əşyaları qənimət kimi götürdülər, erməniləri isə əsir kimi apardılar.

(ardı var)

Serok Talebanî û Nûceyfi lihevciyan



Serok Talebanî û serokê parلمانê Êraqê Usama Nûceyfi lihevciyan.

Îro hêvarî serok Celal Talebanî digel serokê Encûmena Nûnerên Êraqê kombû.

Di wê kombûnê duqolî de, rewşa siyasî yê Êraq û navçeyê û rewşa welatên din yên ku alozî tê de berdeyam e.

Her weha di derbarê dirêjahiya vê nûçeyê de, em ê agahiyên bêtir ji xwendevanên xwe rê pêşkêş bikin.

Demirtaş: Me YNK`ê û PDK`ê jî vexwendiyê kongirê



Demirtaş bi daxuyanîyê ji ajansa ANF`ê re ragihandiyê û gotiye: "Ger hemû beşdar nebin jî dê peyamên piştgiriyê bişînin û got ku wana vexwendiname ji Serokomarê Êraqê Celal Talebanî û Serokê Herêma Kurdistanê Mesûd Barzanî re jî şandine.

Heserokê Partiya Aştî û Demokrasiyê aşkire kir û got: "Heta niha derbarê beşdarbûna kongreyê de ji Birêz Talebanî û Birêz Barzanî tu peyamek ji me re nehatiye"

Demirtaş cext kir ku giringî dana ku PDK`ê û YNK`ê û tevger û partiyan din ên Kurd nîşanî kongreya partiyaBDP`ê bidin, ji bo yekitiya neteweyî jî pir girîng e û got: "Ev yek di heman demê jî bo moral û motîvasyona gelê Kurd pir girîng e."

BDP destnîşan dike ku li hemberî hemû zext û girtinan desteka ji bo partiya wan zêdetir dibe. Demirtaş rêjeya dengên BDP`ê nirxand û got: "Bi ya me rêjeya dengên me ji sedî 10 zêdetir e". Hêjayî gotinê ye ku, Partiya Aştî û Demokrasiyê (BDP`ê) di 14/10/2012`an de kongreya xwe a yasayî pêk tîne.

Tatlises Li Hewlêrê ye



Stranbêj İbrahim Tatlises 3 sal piştî êrişê cara ewilê çû Hewlêrê. Tatlises got "Hewlêr cihekî gelek biewle û aram e wek Etilera Stenbolê ye. Tatlises got "Ez gelek şad im ku piştî 2,5-3 salan hatim Hewlêrê. Ev nîmeteke mezin ya Xwedê ye. Digerim, dimeşim, karên xwe yên berê dikim. Xwedê nesib bike ez ê derkevim sahneyê jî. Bi îzna Xwedê em ê dest pê bikin."

Stranbêjê navdar wiha pêde çû: "Ez rêz û hezkirinên xwe ji gelê Hewlêrê re dişînim. Dema ku ew bûyer hat serê min, ez zanim gelek xemgîn bûn. Ji îro pê ve bila xemgîn nebin. Bi îzna Xwedê ez ê cardin hêj baştir werim. Ev bawer im jî ez ê baştir werim." Tatlises bangî karsazên Tirkîyê kir ku veberhênanê li Hewlêrê bikin.

Hikûmeta Kurdistanê civiya û çend biryarên giring wergiritin

Duhî roja çarşemiyê 03.10.2012ê li bajarê Hewlêrê, civata wezîrên hikûmeta herêma Kurdistanê, bi amadebûna Îmad Ehmed cigirê serokwezîr, di bin serokatîya Nêçîrvan Barzanî daneke giring wesif kir û tekîd li ser giringiya pêşxistina têkeliyan digel herêm û wan welatên tecrûbeyeke zengîn di warên cihê de heye, kir. Civînê biryar da ku, mekanîzmek bo şopandin û betmend bo hevkarîkirina wezaretê çandiyê

- Lez li yekalîkirina pirsgrêkên zevîyan bê kirin

- Giringî bi berhemên xwemalî bê dan



serokwezîrê Kurdistanê de civiya.

Di destpêka civînê de, cigirê serokwezîrê Kurdistanê, behsa serdana şandeya hikûmeta herêma Kurdistanê a bi serokatîya Îmad Ehmed cigirê serokê hikûmetê bo herêma Volgapolska a polonoyayî kir û got ku ew serdan li ser daxwaza wê herêmê bû daku hikûmeta herêma Kurdistanê jî beşdariyê di konfrensê enerjîyê de bike. Cigirê serokê hikûmetê got ku, şandeya hikûmeta herêma Kurdistanê digel serok, cigirê serok û berprisên herêma Volgapolska civiyan.

Civîna civata wezîrên hikûmeta Kurdistanê ew serdan bi ser-

baştirkirina têkeliyan herêma Kurdistanê bi derve re bê danan û ji bo vê armancê, civînê fermangeha têkeliyênderve û fermangeha koordînatîyê û şopandinê a ser bi serokatîya civata wezîran ve raspardin ku kar li ser wê mekanîzmê bikin. Di civînê de pîlan û bernameya wezaretê çandîyê û çavkaniyên avê hat nirxandin û piştî gotûbêjîkirinê jî aliyê civînê ve hat pesind kirin. Û biryar hat da ku:

- Konseya bala a çandîyê bê damezrandin daku, serperîştîya çibicîkirina bername û stratejiya wezaretê çandîyê û çavkaniyên avê bike.

- Pêkanîna komîteyeka şewermendiyê ji şareza û pisporên tay-

Di pîrsa pirojeyên xizmetgozarî de, civînê biryar da ku komîteyêke bi serokatîya cigirê serokê hikûmeta Kurdistanê ji bo şopandinê a pirojeyan bê pêkanîna û ew pirojeyên biraya çibicîkirina wêderketîya di nava du mehan de dest bi çêkirina wan pirojeyan bê kirin. Civînê biryar da ku nexweşxaneyên 400 qerwêlî li Silêmaniyê 5 salan ji aliyê saziyêke taybet a pispor a cihanî ve bê îdarekirin heta ku kadiroyên navxweyî ji bona birêvebirina wê bê amadekirin. Di dawîya civînê de biryar hat dank u, bîranîns 25 saliya kîmiyabarana Helebce û enfalanbî awayekî berfireh û bi merasimên bijarte û bi beşdariya kesatiyên navdarên cihanî bê pîroz kirin

KCK: Hatîp bi kurdî xwe parast Aktar tercume kir

Li Amadê, roja borî rûniştina doza KCKê a 59ê pêk hat. Di dozê de Hatîp Dicle bi Kurdî parastin da, Mehmet Emin Aktar jî wergerand Tirkî.

NÛÇEYÊ PARVEKE: MEZINAYIYA TÎPAN:

Li Amadê, roja borî rûniştina doza KCKê a 59ê pêk hat. Di dozê de Hatîp Dicle bi Kurdî parastin da, Mehmet Emin Aktar jî wergerand Tirkî.

Dema ku par-

lementerê berê Hatîp Dicle xwe bi zimanî Kurdî diparast, wekî

Gotinên Hatîp Dicle jî ji aliyê serokê Baroya Amedê Mehmet Emin

nêhelin parastin bê kirin. Lê roja borî sûrprîzek bû û dadgeran rê li ber parastina Kurdî negirt.

Piştî runiştinê Emin Aktar rewş nirxand û got, bûyer wek spontan e, ji xwe pêk hat. Ev hê nayê wateya ku bi zimanê Kurdî parastin serbest e. Ji ber krîza parastina Kurdî dozê KCKê pêşve nedîçûn. Ger pêş li parastina Kurdî bê berdan, dibe ku pêvajoya dozê pêve biçê.



berê mikrofona negirt. Aktar ve hat Dadgehê heya paşin wergerandin. Tê zanîn guh da ser parastina wî. ku nêzî 4 sal in, bi Kurdî

PKK-ê Serokê AKP-ya Colemêrgê serbest berda

Serokê AKP-ya Colemêrgê Abdulmecîd Tarhan ku demek berê ji hêla PKK-ê ve hatibû revandin

NÛÇEYÊ PARVEKE: MEZINAYIYA TÎPAN:

Serokê AKP-ya Colemêrgê Abdulmecîd Tarhan ku demek berê ji hêla PKK-ê ve hatibû revandin duh sibê hate serbestkirin.

Abdulmecîd Tarhan 2-yê îlona 2012-ê li nêzîkî gundekî Colemêrgê hatibû

revandin. Eşkere bû ku Serokê ÎHD-ya PKK-yiyan Tarhan Colemêrgê eşkere kir ku radestî heyetêke kiriye wan piştî hevdiştinan, li

ku ji van kesan pêk dihat: Serokê

M a z l u m - D e r a Colemêrgê Cengiz Şen, Serokê Komeleya Mafên Mirovan (ÎHD) ya Colemêrgê Îsmail Akbulut , Sekretera Komeleya Mafên Mirovan a

Colemêrgê Saîf Çaglayan û parêzerên Baroya Colemêrgê Erol Çagar û Kemal Şimşek.



nêzîkî Zaxoyê Serokê AKP-ya Colemêrgê teslîm girtiye û ew ê ji deriyê Sînor ê Xabûrê

bînin Colemêrgê.

Dayîka leşkerê revandî: Cejn tê, kurê min berdîn Li hêla din, dê û bavê leşker Ramazan Başaranê ku ji hêla PKK-yiyan ve hatibû revandin li M a z l u m - D e r a Diyarbekirê daxuyanîyêke çape-menyê da û ji bo serbestberdana kurê xwe alîkarî xwestin. Dayîka bi navê Besê Başaran bi kurdî giriya û got: "Cejn tê, lava dikim Remezanê min berdîn."

Di çarçoweya serdana xwe ya Tirkîye de Serokê Kurdistanê Mesûd Barzanî bi çend parlamenterên kurd yên AKP-ê yên berê re civiya.

Serokê Kurdistanê Mesûd Barzanî ji bo beşdarî 4. kongreya AKPê bibe, 29ê îlonê çû Tirkîyê û 30ê îlonê jî beşdarî kongreya AKPê bû. Serok Barzanî piştî beşdarî kirina kongreyê û civînên xwe bi hijmareke rayedarên Tirkîyeyê re, li Enqere jî bi Parlamenterên Kurd yên di nava refên AKPê re civiya.

Di vê civîna han de parlamenterê berê yê Erzurûmê Abdulîlah Fîrat, cigirê serokê giştî yê AKP-ê yê berê Dengîr Mîr Mehemed Fîrat, parlamenterê AKPê yê Diyarbekirê Abdulrehman Kurd beşdarbûn û ev civî-

Barzanî li gel parlamenterên berê



na han jî bi qasî saetekî dom kiriye.

Di vê civînê de rewşa doza Kurd ya li Tirkîyeyê û herwiha çawetîya çareser kirina pîrsa Kurd

ya li vê welatî bi rêyên dostane hatiye nîrxandin û Serokê Kurdistanê birêz Mesûd Barzanî nêrînên xwe yên di vê derbarê de ji beşdarwanên civînê re rave kiriye.

Serokê dîwana civata wezîran digel konsulê Birîtaniyayê civiya

Nêçîrvan Ehmed serokê dîwana civata wezîrên Kurdistanê, duhî roja pêncşemiyê 04.10.2012ê li bajarê Hewlêrê, digel Hîyo Evêns konsulê giştîyê Birîtaniyayê yê herêma Kurdistanê civiya û di civînê de têkeliyên navbera Kurdistan û Birîtaniyayê û çewaniya pêşxistina wan têkeliyan di warên cihê de hat bahis kirin.

Serokê dîwana civata wezîrên

Kurdistanê behsa pîrosesa avadankirina herêma Kurdistanê



û ew aramî û îstîqrara li herêma Kurdistanê heye kir û got ku

hikûmeta herêma Kurdistanê pêşwaziyê li hatina kompaniyên birîtanî dike ku, beşdariyê di pîrosesa vadankirina herêma Kurdistanê de bikin.

Konsulê giştî yê Birîtaniyayê yê herêma Kurdistanê behsa wan kar û pîrojeyan yên ku, kompaniyên birîtanî li Kurdistanê encam didin, kir û got ku, ji sedema aramî û îstîqrara herêma Kurdistanê, ew ji bo xelkê naverast û başûrê Îraqê bûye devereke tûrîstî.

Di beşek din a axaftina xwe de konsulê Birîtaniyayê awayê pêşwazîkirina hikûmeta herêma Kurdistanê li penaberên surî bilind nîrxand.



HATÎP DÎCLE
"OZAL JI BO AGIRBESTÊ EM ŞANDIN CEM OÇALAN LÊ PIŞTÎ ROJÊ HATE KUŞTIN"

"Piştî Ozal em şandin Libnanê bi rojekê kuştin"

Avestakurd – Parlamenterê berê yê DEP û Hevserokê berê yê KCD Hatîp Dicle di 59'emîn doza KCK ya li Amedê pêk hatî de diyarkir ku 'piştî Ozal em şandin Libnanê bi rojekê hat kuştin.' Li gor ANF, Dicle di îdîanemeyê a xwe ya li dadgehê de ku parastina xwe bi zimanê Kurdî kirî got "Ez di sala 1993 de parlamenter bûm. Rehmetî Tûrgût Ozal ji bo pêkhatina agirbestê em şandin Libnanê cem Birêz Ocalan. Rojek piştî em çûn Libnanê Ozal hate kuştin." Hêjayî gotinê ye, heat niha şik û gumanên mirina Serokomarê berê yê Tirkîyê Ozal nehatine zelal kirin.

Xwe navê jin pêşiya tankan derkevin meşan!

Avestakurd – Hevseroka BDP'ê Gultan Kişanak siyaseta AKP'ê ya der barê Sûriyê de rexne kir û diyarkir ku AKP'ê bi vê siyaseta xwe gav bi gav Tirkîyê dikişîne nava şerekî herêmî. Kişanak dema li 15'emîn Dadgeha Cezaya Giran a Sîlvîriyê tevî Doza Sereke ya KCK bû, di navberê de daxuyaniyek da çapemeniyê. Kişanak got ku ew "bayê Osmanîyê şaş dibînin. Em ê heta dawî li dijî li hemberderketina azadiya Kurdên Sûriyê liberxwe bidin. Ez tenê nabêjim em ê li hember derkevin. Ger Tirkîyê bi mebesta dagirkirina herêma Kurdan operasyoneke leşkerî li dar bixe, em ê hemû li dijî wê cih bigirin. Ger pêwîst bike em ê xwe biavêjin pêşiya tankan!"



"JI BO KURDÊN SÛRIYÊ EMÊ XWE BAVÊJIN, PÊŞIYA TANKAN"



"Em ji bo çareserkirina pîrsa amade ne"

Avestakurd – Serokwezîrê Îraqê Nûrî El Malikî ragihand ku ew 'em amade ne tevî her civîneke li bin banê destûrê bibin ku armanca xwe çareserkirina pîrsa be' Malikî li ser çareserkirina qeyrana siyasî ya li Îraqê bersiva rojnamegeran da û got ku "em amade ne tevî her civîneke li bin banê destûrê bibin ku armanca xwe çareserkirina pîrsa be." Her weha Malikî piştigiriya xwe bo hewldanên Serokomarê Îraqa Federal Celal Telabanî ragihand ji bo çareserkirina qeyrana siyasî. Hêjayî gotinê ye, li roja pêncşembê (4/10/2012) Celal Telabanî û Malikî li hev civiya bûn û gotûbêj li ser çawaniya çareserkirina qeyrana siyasî li Îraqê kiribûn.

Îsraîl balefireke bê destûr xiste xwar

Avestakurd – Hat zanîn, artêşa Îsraîl balefirke ku bê destûr derbasî qada asîmanî ya Îsraîl bûye, xiste xwar. Berdevkê Artêşa Îsraîlê der barê mijarê de daxuyaniyek da û diyarkir ku balefirek bê destûr derbasî qada asîmanî ya bakurê Îsraîl bûye û ev balefir ji aliyê artêşa me xitiye xwar. Her got ku balefir ji Xazeyê bilind bûye. Wezîrê Parastina Îsraîl Ehûd Barak ji ber xistina balefire artêş pîroz kiriye û got ku 'em vê bûyerê cidî digirin' û niha buyer tê lêkolîn kirin.



Avestakurd



Demîrtaş: Werin em bi hev re aştiyê bînin

Hevserokê BDP-ê Selahattîn Demîrtaş, li Şemzînana Colemêrgê beşdarî kongreya navçeyê bû. Di axaftina xwe a kongreyê de Demîrtaş bang li serokwezîr kir û xwest ku destê wan ê ji bo aştiyê rabûyî bigrin. Ji Hevserokê BDPê Selahattîn Demîrtaş banga aştiyê. Demîrtaş, li navçeya Colemêrgê li Şemzînanê, beşdarî kongreya BDPê a navçeyê bû û axaftinek kir. Di axaftina xwe de Demîrtaş banga Serokwezîrê Tirkîyê Recep Tayyip Erdogan kir û got, "li vir ji bo xatirê dayikên ku kezeba wan şewitiye, ji bo xatirê Xwedê û pêxember, ez vê bangê dikim; ger hûn dixwazin ev xwîn bê rawestandî, destê aştiyê rabûye, li hewa nehêlin. Werin em aştiyê bi hev re bînin. Ger hûn di vê mijarê de samîmî ne, werin em aştiyê ava bikin. Ger serokwezîr di mijara aştiyê de samîmî ye mixatab, Ocalan, BDP û KCK ye. Ger wêrekiya we heye vê bikin. Li Îmrallyê rêzê li birêz Ocalanê ku di nav 4 dîwaran de dimîne bigrin û hevdfîtinên Osloyê ku li ku derê mabû ji wir destpê bikin. Li xira mirovên ciwan dimirin. Heyf e ji van re. Di nav AKPê de jî yên ku li dijî şer in hene. Bila derkevin holê û li hemberî serokê xwe yê giştî dengê xwe bilind bikin. Ger bi gotinên wan nekirin, bila îstîfa bikin û werin cem gel ciyê xwe bigrin."

Boriyeke neftê ji Kurdistanê bo Tirkîyeyê

Wezîrê samanên xwezayî yê hikûmeta herêma Kurdistanê di konfresa enerjîyê de got ku, hikûmeta herêma Kurdistanê li ser rakêşana boriyeke neftê ji herêma Kurdistanê bo Tirkîyeyê berdewam e.

Aşitî Hewramî wezîrê samanên xwezayî yê hikûmeta Kurdistanê di gotara xwe de li konfresa enerjîyê ku, li Enqereyê hatibû saz kirin, got:



- Hikûmeta herêma Kurdistanê pîlanek amadekiriyê ku, boriyeke veguhastina neftê ji herêma Kurdistanê bo Tirkîyeyê rabikêşe. Ev boriye de neftê ji bîrên neftê yên herêma Kurdistanê beguhêze bo bender Ceyhan li Tirkîyeyê û ev xeta nû dikare rojê yek milyon bermîlên neftê veguhêze.

- Hikûmeta herêma Kurdistanê hemû amadekarî ji bo rakêşana vê boriyê ji herêma Kurdistanê bo Tirkîyeyê amadekirine û dê bikeve di warê piraktîkê de. Çunkî hikûmeta herêma Kurdistanê heta sala 2015ê dê behemê neftê ji 250 hezar bermîl di rojekê de bo yek milyon bermîl di rojê de bilind bike.

Wezîrê samanên xwezayî yê hikûmeta herêma Kurdistanê di berdewamiya gotara xwe de got ku, hikûmeta herêma Kurdistanê li ser zêdekirina berhemê neftê berdewam be û heta sala 2019ê hikûmeta herêma Kurdistanê dê di rojekê de 2 milyon bermîlên neftê bo derve bişîne.

HPG'ê 9 leşkerên Tirk kuştin!

Avestakurd – HPG'ê ragihand ku gerîlayên wan di encama çalakîyên cuda cuda de 9 leşkerên artêşa Tirkîyê kuştine.

Li gor ragihandina HPG'ê, li dijî leşkerên artêşa Tirkîyê ku hewl didan operayonan li dar bixin, li 4'ê Cotmehê li navçeya Diha a Sêrtê li sêgoşeya Gundê Torikê helikoptereke skorsky derbe ji aliyê gerîlan ve xwariye û neçar maye ji herêmê dûr bikeve. Her weha, li Gever, Şemzînan û Colemêrgê di encama çalakîyên cuda cuda de 9 leşker hatine kuştin.



Barzanî daxwazeke Iranê red dike

Rojnameya Awêne ku, ji başûrê Kurdistanê weşana xwe dike, di raporeke xwe de dinivîse ku, Qasimî Silêman mezine berpîrsê emnî yê Îranê, li Qelaçolanê a ser bi Silêmaniyê ve, digel Celal Talebanî û Newşêrwan Mistefa civiyaye û Mesûd Barzanî jî daxwaza Îranê ku, çek ji ax û asîmanê herêma Kurdistanê ji Suriyeyê re bê şandin red dike.

Li gor rojnameya Awêne ku, çavkaniyeke haydar jê re gotiye ku, roja 25.09.2012ê Qasim

Silêmanî li Qelaçolanê bi awayekî nihênî digel Celal Talebanî sekreterê Yekêtiya Niştîmanîya Kurdistanê (YNK) û Newşêrwan Mistefa serokê Tevgera Goranê civiyaye.

Li gor heman çavkaniyê, pêştir berpîrsên îranî daxwaz

ji Mesûd Barzanî serokê herêma Kurdistanê kiriye ku, rê ji



Îranê re bide çek ş cebilxane bi rêya ax û asîmanê herêma Kurdistanê bigihîne rijêma Beşar Esed li Suriyeyê, lê Mesûd Barzanî ew daxwaza Îranê redkiriye.

Li gor dîtina hindex çavdêrên siyasî yên ku, ji

nêzîk bûyerên herêmî û Îraqê dişopînin, didin xuyakirin ku, piştî serokê Kurdistanê daxwaza Îranê red kirî, Îran dixebite ku, YNK û tevgera Goranê li ser hisaba PDKê bihêz bike.

Mesûd Barzanî serokê Kurdistanê piştgiriyê li daxwazên gelên surî û bi taybetî piştgiriyê li mafê gelê kurd li Suriyeyê dike û vê yekê li her dere bi aşkirayî dibêje.

Ev helwestên Barzanî ne li gor dilê Îranê ne û ji ber hindê Îran dixwaze bereyekî ku, ji Nurî Malikî, Newşêrwan Mistefa û Celal Talebanî pêk tê, li dijî Barzanî ava bike. Serdana Qasim Silêmanî bo Qelaçolan û civîna digel Talebanî û Mistefa û serdana Ehmed Wehîdî wezîrê bergiriyê Îranê bo Bexdayê û civîna digel Malikî îspat dike ku, destê Îranê li Îraqê dirêje.



Barzanî û Davutoglu civiyan

Ahmed Davudoglu Wezîrê Derveyê Tirkîye pêşwaziya birêz Mesûd Barzanî Serokê Herêma Kurdistanê kir û paşê civîneke hevbeş saz kirin.

Li destpêka civînê de Wezîrê Derveyê Tirkîye ji bo beşdarî kirina li çaremîn kongreya Akpartî spasiya Serok Barzanî kir. Her wiha behsa gotara Serok Barzanî ya beşdarî kirina li çaremîn kongreya Akpartî de kir, ku li gotara xwe de Serok Barzanî piştgiriyê xwe ji bo wê siyaseta Akpartî ya çareser kirina kêşeyên navxweyîyên Tirkîye û bi taybetî kêşeya Kurd de dîpat kir. Davutoglu naveroka gotara Serok Barzanî ji bo berdeambûna Akpartî li ser wê siyaseta ku li ber girtiye bi palîştîyêkî girîng danî.

Her wiha li vê civînê de guftûgo li ser pêwendiyên di

navbera Herêma Kurdistan û Komara Tirkîye kirin û girîngiya wan pêwendiyên dîpat kirin û behsa hengavên paşerojê ya ji bo berfireh kirina pêwendiyên li ruyê diblomasî û aborî ve kirin.

Civîna di navbera şanda Kurdistanê û Tirkîye de

Serok Barzanî ji bilî dîpat kirina hemû palîştîyêkî Herêma Kurdistanê ji bo serkeftina plan û nexşeya Akpartî ya ji bo çareser kirina kêşeyan behsa wê yekê jî kirin ku pêwîste Tirkîye li ser wê nexşerêya çareser kirina kêşeyên navxweyî de li ber girtiye berde-wam bibe. Li mijarekî dinê civînê de behsa wê yekê kirin ku Herêma Kurdistanê û Tirkîye du cîranên girîngê hevdu û hevî xwestin pêwendiyê wan bigihin astekî bilindtir ku niha li navbera her du aliyên de heye.

Hevpeyvîneke taybetî ligel General Malik Al Kurdî

Malpera AVESTA xwe gihande cîgirê serokê Artêşa Azad li Sûriyê General Malik Al Kurdî.

Peyamnêrê malpera AVESTA EREBÎ Mehmûd Qadir, hevpeyvîneke balkêş ligel general Al Kurdî çêkir.

Di vê hevpeyvîna balkêş de Malik Al Kurdî gelek tiştên nû di gelek waran de eşkere dike.

Servîsa Avesta Kurd naveroka wê hevpeyvîne wergerande kurdî:

General Malik Al Kurdî xwe wiha dinasîne:

Malik Al Kurdî ji Latakya ye. Paşnavê wî ji navê papîrê wî hatiye. Bapîrê wî li Latakya (Lazîqiye) weke El Kurdî dihate naskirin. Ew Kurd e. Malbata wî berî 100 salî hatiye bajarê Al Hiffê.

Malik Al Kurdî li gundê Şêrîk li Dirbasiye ji dayîk bû ye (Parêzgeha Hesîçe, Kurdistanê rojava). Zaroktiya xwe li gundê Xerabnazê li bajarê Kobanî derbas kiriye. Bavê wî polîs bû. Jiyana wî di nava Kurd û Ereban de derbas bû ye. Ew xwe hem Kurd hem jî Ereb dibîne, ew xwe Sûrî dibîne.

Di derbarê gotinên ku têne kirin û dibêjin îstîxbarata Tirkîyê bi Artêşa Azad re kar

dike, general dibêje:

"Bihêle ez ji te re bêjim, Artêşa Azad bi serê xwe kar dike, çavdêriya kesekî li ser tune ye, talîmatan jî ji kesekî

heye, pêwendiya wan bi hinek kesayetiyan Kurd re jî heye.

Dibêje ew dixwazin pêwendiyên xwe bi wan re xurtir bikin. Gelo helwesta Artêşa Azad ji federasyonê çî ye? Eger Kurdan federasyon xwestin?

Malik Al Kurdî dibêje: Gelê Sûriyê dikare wê biryarê bide. Gelê Sûriyê li ser sandiqan biryara xwe dide ka çî şêwe destelatarî dixwaze. "Tu



nastîne. Ji ber serbixwebûna wê jî, gelekî rastî probleman hat. Pêwendî di navbera me û hikûmeta Tirkîyê de hene, pêwendiya me bi îstîxbarata Tirkîyê re jî heye, bi her dera cîhanê re pêwendiya me heye, aliyê em pêwîst bibînin pêwendiyê pêre deynin, ji bo serkeftina şoreşa Sûriyê, em pêre datînin.

General Malik Al Kurdî dibêje ku heta niha tu alîkariyeke cidî ya madî û eskerî ji tu welatan re ji wan re neçûye. Revenda Sûriyê li derve û hinek kesan ji Kendavê alîkariya artêşa azad kirine. Li ser pêwendiya Artêşa Azad û partî û rêxistinên Kurdan, General Al Kurdî dibêje ku pêwendî di navbera Artêşa Azad û Partiyên Kurdî yên netewî de

nêrîna min bixwazî, ez bi xwe dixwazim hemû gelê Sûriyê bibin xwedî heman maf." Li ser pêwendiya Artêşa Azad bi PKK re, Malik Al Kurdî dibêje:

Tu pêwendî di navbera me û PKK de tune ne.

Em li hember hinek kiryarên PKK ne, ku hinek kes û grûpên wê, bi karê ne baş radibin û helwesteke neyênî li hember şoreşê distînin. Her wiha kuştina hinek kesên Kurd ji aliyê wan ve, yên ku di nava partiyên din de ne.

Tirkîyê ji we xwest hûn şerê PYD bikin?

Na, Tirkîyê nikare ji me bixwaze ku em şerê PKK bikin. Tiştêkî wiha tune ye. Armanca me xistina rêjîmê ye, Tirkîyê tevî karê me nabe.

Ji Malpera AVESTA ARABÎ - Mehmûd Qadir

Hikûmeta Kurdistanê Cejna Êzîdiyan pîroz kir

AVESTA KURD - Seroktiya Hikûmeta Kurdistanê Cejna Cemayê li Kurdên Êzîdî pîroz kir

Di nameyeke pîrozbahiyê de, ku kopiyek jê gihîşt malpera AVESTA KURD, Seroktiya Hikûmeta Kurdistanê, diyar kir ku ew bi helkeftina hatina Cejna Cemayê, cejna xuşk û birayên Êzîdî pîroz dikan.

Di nameya pîrozbahiyê de her wiha seroktiya hikûmeta Kur-

PÎROZKIRINA CEJNA ÊZÎDIYAN



distanê hevî kir ku ev cejn ji bo Êzîdiyan Kurd li Kurdistanê û li hemû cihêkî cîhanê bibe cejna xweşî, şadî û cejna xurtbûna pêkvejiyana aştiyane di navbera pêkhatiyên olî û netewî de li Kurdistanê û cîhanê.

Goran Yekêtiye û Yekêti jî her Goran e

Endamekê berê yê polîbûroya Yekêtiya Niştîmanîya Kurdistanê (YNK) di hevpeyvîneke xwe de dibêje ku, dê rojek bê YNK û Tevgora Goran hevbigirin. Ferîdun Ebdulqadir endamê berê yê polîbûroya YNKê di hevpeyvîneke xwe de digel rojnameya Hewlêrê ku, ji başûrê Kurdistanê weşana xwe dike, dibêje ku, piştî Goran ji YNK veqetiyayî navbeta her du aliyên nexweş bû:

- Lê nuha tîkeliyên navbera YNK û Goranê normal in û berjewendiya wan di wê yekê de ye ku, her du rêxistin yekbigirin. Ebdulqadir di berde-wamiya hevpeyvîna xwe de pêşbînî dike ku, rojêke bê û

YNK û Goran yekbigirin û dibêje:

- Goran Yekêtiye û Yekêti jî her Goran e. Dema YNK ava bû ji sê rêxistinên pêkdihat. Niha jî YNK dikare bibe durêxistin yan



jî sê rêxistin.

Ferîdun Ebdulqadir endamê berê yê polîbûroya YNKê behsa rêkeftina stratejîk a di navbera YNK û PDKê de dike û dibêje ku, Celal Talebanî hevpeymanîya digel Partiyê gelek mokim girtiye.

Barzanî gihişte armanca xwe

Rojnamevan Ehmed Haqan di nivîseke xwe de ku di malpera Hurriyet de weşandiyê behsa siyaseta hikûmeta Tirkîyeyê a li hember serokê Kurdistanê Mesûd Barzanî dîke û di nivîse ku, hikûmeta tirkî bêrêziyeke mezin beramber Barzanî kir:

- Di qonaxekê de Tikriye siyaseta "Barzanî şeytane" peyrew dikir û bêrêziyeke mezin beramber Barzanî kir. Sedemê vê yekê jî ew bû ku, Barzanî Kurdistanê dadimezrîne û ew dê ji bo Tirkîyeyê bibe mînaeke xerap. Barzanî gihişte armanca xwe, em bixwaz in ya na, li wê derê herêmek avabûye.

Haqan di nivîse ku, du rê li

pêşiya Tirkîye hebû; yan berde-wamiyê bi dijminatîya Barzanî bide yan jî çêkirina têkelîyan digel Barzanî dest pê bike:

- Dema dewleta Tirkîyeyê zanî

pê kiribû.

Rojnamevanê navborî dipirse:

- Çima îro Barzanî PKKê ji Qendîlê dernake? Du bersiv ji bo vê pirsê hene, yekem: Barzanî

Naxwaze weke salên 90î bikeve nav şerê kurd-kurd. Duyem: Barzanî dizane nehêsane PKKê ji Qendîlê der bike, û Tirkîye jî vê rastiyeke dizane ku, ew jî nikare zêdetir fişarî bixe ser Barzanî.

Başê çima Barzanî ji bo kongreya AKPê hat vexwandin? Bersiv avê pirsê jî ewe ku, nuha Suriye û Îran dijmin in, digel Malîkî jê têkelî nebaş in, eger Barzanî jî bibe dijimin, hîngê Tirkîyeyê digel welatên cîran tu pêwendî namîne.



ku, dijminatî digeê Barzanî ne di berjewendiya Tirkîyeyê daye, pêwendî digel Barzanî bestin ku, ew pêwendî beriya Erdogan jî dest



Telabanî herdem bi Barzanî re di têkiliyê de ye

Hate ragihandin ku Serokomarê Îraqa Federal Celal Telabanî ji bo qeyrana siyasî ya li Îraqê berdewam ligel Serokê Herêma Kurdistanê Mesûd Barzanî di nava têkiliyê de ye û ligel diaxive.

Parlementerê Kurd û yek ji berpîrsên bilind yê YNK'ê Fûad Mahsum di daxuyaniyekê de ji rojnameya Şerq El Ewset re, ragihand ku Serokomarê Îraqa Federal Celal Telabanî berdewam ligel Serokê Herêma Kurdistanê Mesûd Barzanî di nava têkiliyê de ji bo qeyrana siyasî ya Îraqê. Û got ku divê qeyranê de têgihiştina Kurd û Kurd girînge. Û got jî ku her kes dizane ku ev erkê Serokomar çend zehmete.

Mesrur Barzanî serdana Kuwêt kir

Mesrûr Barzanî şewirmendê civata ewlekariya niştîmanî ya netewî a Kurdistanê bi serdana kuwêtî li ser wexandina Rayedarên Kuwêtê serdana wê welatî kir û ji aliyê Mîrê Kuwêtê Şêx Sebah Ehmed Cabir Subah ve hate pêşwazîkirin.

Di hevdîtîne de her du alî bi awayekî berfire behsa rewşa Deverê bi giştî û ya Îraqê bi taybetî kirin.

Di berde-wamiya wê hevdîtina han de peywendiyên heyî yên di navbera Kurdistan û Kuwêtê de jî



hatin nixrandin û her du alî behsa çawetîya bihêztir û berfiretir kirina peywendiyên han kirin.

Her di wê hevdîtina han de Mîrê Kuwêtê behsa rola Serok Barzanî ya li Îraq û Deverê de kir û ev rola han bi roleke girîng û sereke wesif kir.

Her di çarçoweya wê serdana han de Şewirmendê civata ewlekariya netewî ya Kurdistanê ji aliyê Cîgirê Mîrê Kuwêtê Newaf Ehmed Elcabir Elsubah ve hate pêşwazîkirin.

Di hevdîtineke de her du alî behsa peywendiyên dostantî yên di navbera Kurdistan û Kuwêtê de kirin û tekez li ser girîngiya bihêztir kirina peywendiyên han kirin.

Tirkîye û Îranê çewe li hev kirin



Cîgirê yekem yê serokkomarê Îranê Muhemmed Riza Rahimi serdana Tirkîye kir û li gel serokwezîrê Tirkîye Tayîb Erdogan hevdîtînek berfire pêkanî. Piştî hevdîtîne Rahimî û Erdogan ji bo raya giştî di derbarê hevdîtîne de daxuyani dan û behsa cureyê pêwendiyên Tirkîye û Îranê kirin.

Erdogan da xuyakirin ku bazirganiyek mezin di navbera Îran û Tirkîye de heye. Niha armanca me ewe ku em wê hêjî mezintir bikin û bazirganiya di navbera herdu welatan de bighînin 30 milyar dolar. Erdogan di derbarê pêwendiyên her du welatan de jî got: Em du welatên cîranin û kûrahiyek dîrokî ya pêwendiyên me heye. Emê di wê pêvajoyê de jî van pêwendiyên bi îstikrar berdewam bikin. Ji bilî babetên darayî û bazirganî li ser rojeva siyasî jî hate sekinandin û di wê derbarê de gelek tişt nehatin eşkere kirin. Tenê behsa hinek tiştên rutînî hate kirin. Lê li gora hinek kesên ji naveroka civînê agahdar, daye kifşîkirin ku, gelekli ser pîrsa herêmê, Suriye û PKK-ê jî hatiye sekinandin. Eger di wê hevîtîne de tiştê nehîni hebê dê rojên pêşiya me de encamên wê di praktikê de bixweye.

YPG: Em dixwazin girêdayî hêzeke siyasî bin

YPG'ê ragihand ku ew dixwazin girêdayî hêzeke siyasî bin. Her weha aşkere kir ku gelek partiyên Rojavayê Kurdistanê ji wan dixwzin ku ciwanên wan perwerde bikin û di nava YPG'ê de cih bigirin.

Li gor hevpeyvîna ANF'ê bi berpîrsê YPG'ê (Yekîneyên Parastina Gel) Sîpan Hemo re pêk anî, Sîpan Hemo bal kişand ser gelek mijaran. Ji wan mijaran; nêzîkbûna YPG'ê ji DBK'ê re, her weha dîtina wan der



barê dewleta Tirk û daxwaza hin partiyên ku ciwanên wan bêne perwerdekirin ji aliyê YPG'ê ve. Sîpan Hemo diyarkir ku ew DBK'ê wek îrade dibînin û got " Piştî van nîqaşan nêzîkbûnên desteyê guhertine, têkiliyên me çêdibin. Dixwazin bi me re civînek din jî çêbikin û bi fermî YPG'ê qebl bikin. Em dixwazin girêdayî hêzek siyasî bin, lê ev hêz partiyek nabe." Her weha Sîpan Hemo aşkere kir ku hin partiyên Rojavayê Kurdistanê bi wan re di nava têkiliyê de ne û ji YPG'ê dixwazin ciwanên

wan bêne perwerde kirin û weha pêdeçû "Hinek partiyên siyasî bi me re ketin têkiliyê. Dixwazin em ciwanên wan perwerde bikin û tevî

YPG'ê bibin. Em bi yekê gelekî keyfxweş dibin. Bila hemu kes zanibe ku ez behsa PYD'ê nakim, ez behsa gelek partiyên din dikim ku rasterast bi me re ketine nava têkiliyê û dixwazin ciwanên wan tevî YPG'ê bibin.

Em dixwazin ku hemû partî bi vî rengî nêzîk bibin." Hemo bale dikîşîne ser bajarê Qamişloyê û wê weke final bi nav dîke û red dîke ku têkiliyên wan ligel rejîma Sûriyê hebin û weha got " Tu têkiliya YPG'ê bi hêzên rejîmê re tune ye. Bajarê Qamişlo jî cihekî wê yê tay-

bet heye. Em dixwazin fînalê bidestxistina rêveberiyên gel a li Rojavayê Kurdistanê li Qamişlo çêbibe. Lê em naxwazin ev pêngava me zirarê bigihîne gelê me. Em dixwazin encamek baş bigirin, lê windahiyên me kêmbin. Her tiştêkî bedela xwe heye, lê em dixwazin di asta herî jêr de be. Loma em hesaba xwe baş dikin." Her weha Hemo dewleta Tirkîyê hişiyar kir ku ger mudaxeleyeke li dijî xaka Kurdistanê pêk bîne dê li astê herî jor berxwedanê bikin û got "

Wekî YPG'ê, tu pîrs-girêkên me bi tîrkan re nînin. Tu tehdîtek me ji bo tîrkan çênabe û me ev ji raya giştî re jî aşkera kir. Lê Tirkîye di nava hinek hewl-danan de ye.

Em dibêjin, ger ku Tirkîye bi riya hewayî diçe bila biçe, di sînorê bajarên Sûriyeyê rê diçe mudaxele dîke, bila biçe, karê me pê tune ye. Lê ji Efrînê heta Dêrikê axa Kurdistanê ye. Yek gavê jî derbasî wê axê bibe, emê di asta herî jor de berxwedanê nîşan bidin. Ger ku ji başiyê fêm bikin, dê kurd bibin dostên wan ên baş. Lê heke bêjin "li ser heyvê jî kurdek hebe em ê mudaxele bikin" wê demê em ê helwesta xwe nîşanî hemû cîhanê bidin." **Rojeva Kurd**

Perwerdeya Kurdî tu carî nabe mijara bazarê

Avestakurd – Parlementerê AKP'ê yê bajarê Amedê Galîp Ensarioğlu diyarkir ku perwerdeya bi zimanê Kurdî mafêke, mafek demokratîke û divê nebe mijara bazarê. Ensarioğlu, li bajarê Amedê beşdarî civîneke ser mijara ziman bû û li ser mafê perwerdeya zimanê dayîkê axivî. Ensarioğlu got "Perwerdeya bi zimanê dayîkê mafêke. Mafekî demokratîk û însanî ye. Kurd wê dixwazin. Kurd dê tu carî daxwazên xwe yên perwerdeya bi zimanê dayîkê nekin mijara bazarê û ji van daxwazên xwe gavê paş de neavêjin. Divê ev yek baş bê zanîn. Ez jî di nav de, Kurd perwerdeya bi zimanê dayîkê maf dibînin, dixwazim û ji wê mafî gavê paş de navêjin"



КУРДЯНКА СТАЛА ЧЛЕНОМ NASA

Молодая курдянка Зайнаб Курбан, окончившая Университетский колледж Лондона (UK University College London (UCL)1, защитив кандидатскую диссертацию по водородной энергетике для хранения топливных элементов, стала членом Национального управления по воздухоплаванию и исследованию космического пространства (англ. - The National Aeronautics and Space Administration, сокр. NASA)2. Этот совместный проект Rutherford Appleton Laboratory3, UCL и Оксфордского университета является результатом сотрудничества с Зайнаб, которая с 9 лет живет в Великобритании.

В 2011 году на неё обратило внимание NASA и Зайнаб Курбан стала полноправным ее членом.

Зайнаб говорит что, куда бы она ни пошла, везде подчеркивает что она Курдянка и как ученый, этим очень гордится.

1. Университетский колледж Лондона (англ. University College London, UCL) — университет города Лондона, входящий в состав Университета Лондона (University of London). Расположен в самом центре столицы, на Gower Street.

Основанный в 1826 году как Лондонский университет (London Universi-

ty), UCL стал самым первым университетом Лондона; его здание было построено архитектором Уильямом Уилкинсом. В 1836 году Лондонский университет (London University) и Королевский Университет (King's University) основали Университет Лондона (University of London), который состоял из двух колледжей - Университетского и Королевского. В итоге



UCL получил название "Университетский Колледж Университета Лондона", а из-за повторения слова Университет в его названии он был переименован в Университетский Колледж Лондона.

В соответствии с одним из самых известных рейтингов университетов мира, "QS World University Rankings", UCL занимает 2-ое место в Европе и Великобритании и 4-ое место в мире

(согласно последнему ежегодному рейтингу QS, вышедшему в сентябре 2012 года).

В UCL работали или учились 26 лауреатов Нобелевской премии, последним из которых на настоящий момент является Сэр Чарльз К. Као, который получил эту премию в 2009 году, по физике. UCL первым в Англии начал принимать студентов независимо от их религии или пола.

UCL состоит из 10 факультетов, в рамках которых существует более 100 департаментов, институтов и исследовательских центров. UCL - ведущий центр биомедицинских исследований.

Основной кампус UCL расположен в районе Блумсбери в Центральном Лондоне. У UCL есть кампус в Дохе (Катар), специализирующийся на археологии и музееведении, а также школа энергетики и ресурсов, основанная в Аделаиде, Австралия.

Общий годовой доход университета составляет около 802 000 000 фунтов стерлингов, причем около 283 000 000 получается только от грантов за научные исследования.

В UCL работает более 4000 академических и научных сотрудников и 648 профессоров, и это самое большое их количество среди всех университетов Великобритании.

2. Национальное управление по воздухоплаванию и исследованию космического пространства (англ. National Aeronautics and Space Administration, сокр. NASA) — ведомство, принадлежащее федеральному правительству США, подчиняющееся непосредственно вице-президенту США. Ответственно за гражданскую космическую программу страны.

3. Rutherford Appleton Laboratory (RAL) является одним из национальных научно-исследовательских лабораторий в Великобритании в ведении Science and Technology Facilities Council (STFC) — Услуги Совета по науке и технике. STFC в Великобритании является государственным органом, который осуществляет гражданские исследования в области науки и техники, а также средств UK исследований в таких областях, как физика элементарных частиц, ядерная физика, космические науки и астрономии (как наземных, так и космических). Он расположен в Чилтон вблизи Didcot в Оксфордшире, Соединенное Королевство. Она имеет штат около 1200 людей, которые поддерживают работу более чем 10000 ученых и инженеров, в основном из научно-исследовательского сообщества университета. Программа лаборатория предназначена для доставки квалифицированных кадров и экономического роста в Великобритании в результате достижений в науке. www.kurdist.ru

КРГ приняло участие в праздновании немецкого национального дня свободы

Выступая от имени премьер-министра Нечирвана Барзани, глава министерства иностранных дел Фалах Мустафа подтвердил приверженность КРГ демократии в День немецкого единства, который отпраздновали в Эрбиле вечером в среду.

В мероприятии, прошедшем в немецком консульстве, приняли участие представитель президента Курдистана Масуда Барзани, а также другие высокопоставленные политические деятели, дипломаты, представители местного бизнеса, образования и гражданского общества.

Говоря о сходстве прошлого курдского и немецкого народов, министр Мустафа сказал: "Падение Берлинской стены показало нам, что воля народа всегда в конце концов преобладает. Не существует силы, которая может устоять на ее пути всякий раз, когда народы стремятся к свободе и демократии".

Министр Мустафа поблагодарил правитель-

ство Германии за его участие в развитии Курдистана, и за тот вклад, который они в него внесли. В частности, он отметил те услуги, которые Германия предлагает через свои консульства и отделения связи в промышленности и торговле, а также культурную и образовательную помощь в рамках недавно открывшегося Информационного центра DAAD, Института Гете, отделения немецкого языка в Салахаддинском университете и других учреждений.

периоду истории и принять участие, когда после десятилетий пренебрежения или даже преследований в больших масштабах, люди в этом регионе добились своей свободы и начали формировать свою собственную среду и развитие".

Министр Мустафа поблагодарил правитель-

ство Германии за его участие в развитии Курдистана, и за тот вклад, который они в него внесли. В частности, он отметил те услуги, которые Германия предлагает через свои консульства и отделения связи в промышленности и торговле, а также культурную и образовательную помощь в рамках недавно открывшегося Информационного центра DAAD, Института Гете, отделения немецкого языка в Салахаддинском университете и других учреждений.

Национальный праздник Германии отмечается в честь воссоединения Берлина 3 октября 1990 года, после падения Берлинской стены в ноябре 1989 года.

Берлинская стена уже давно является символом тирании и угнетения народов Восточной Германии, воссоединение немцев привело к новой эре свободы, мира и процветания Германии.



НАТО не обсуждает вмешательство в конфликт в Сирии

Генеральный секретарь НАТО Андерс Фог Расмуссен в понедельник в очередной раз заявил, что Североатлантический альянс не намерен вмешиваться в конфликт в Сирии.

"Вопрос о химическом оружии вызывает большую обеспокоенность, но наша позиция не изменилась: мы ведем дискуссий о военном варианте. Мы по-прежнему считаем, что правильный путь вперед (в решении конфликта) в отношении Сирии - это политическое решение", - сказал Расмуссен, отвечая на вопросы журналистов в Брюсселе.

Представители разведслужб США и стран Ближнего Востока ранее сообщали, что власти Сирии рассредоточили запасы химического оружия по 20 городам страны.

Президент США Барак Обама заявлял, что перемещение или использование в полном объеме химического оружия в Сирии станет "красной чертой" для США, после которой Вашингтон может пересмотреть нынешний подход к решению конфликта. Некоторые

СМИ расценили эти слова как заявление о готовности начать военную интервенцию в Сирию, однако на следующий день Белый дом опроверг это и попросил представителей СМИ не интерпретировать слишком воль-



но высказывания президента.

Конфликт в Сирии длится с марта 2011 года. Его жертвами стали, по данным представителей ООН, 17 тысяч человек. Западные страны и ряд арабских государств добиваются ухода президента Башара Асада, полагая, что это остановит насилие. Россия и Китай, напротив, опасаются, что иностранная интервенция в Сирии и потеря государственности приведут к разрастанию конфликта.

Расмуссен в понедельник также заявил, что НАТО не вынашивает планов вмешательства в конфликт в Мали. При этом генсек отметил, что альянс внимательно отслеживает ситуацию в этой западноафриканской

стране. В Мали в марте произошел военный переворот, в результате которого от власти был отстранен президент Амаду Тумани Туре. Военные были недовольны реакцией властей на вооруженное восстание на севере Мали племен туарегов.

В апреле туареги провозгласили независимость региона Азавад на севере Мали. Вскоре началось военное противостояние между ними и усилившими свое влияние группировками исламистов. kurdistan.ru

Абдулла Оджалан: сирийские курды заслуживают демократии, никто не должен вмешиваться в их дела

Брат Абдуллы Оджалана, находящегося в тюрьме лидера Курдской рабочей партии (РПК), заявил, что его здоровье находится в хорошем состоянии, но в настоящее время он содержится в узкой камере, и отрастил длинную бороду.

В интервью газете "Rudaw" Мехмет Оджалан опроверг информацию турецких СМИ о том, что его брат отказывается встречаться с адвокатами и членами семьи.

Мехмет посетил лидера Курдской рабочей партии 21 сентября. В последний раз Оджалан встречался со своими адвокатами в июле 2011 года, а разрешения на свидания с членами семьи он не получал в течение почти года.

"Rudaw": Никому не позволяют посещать Оджалана в течение года. Как турецкое правительство разрешило вам встретиться с ним?

Мехмет Оджалан: Это был не первый визит к нему. Это второй раз за 14 месяцев... Но на этот раз он был расстроен тем, что мы его посетили. Он сказал нам: "То, что вы сделали - не правильно. Вы не должны были посещать меня, потому что

они не позволяют моим адвокатам посещать меня в течение 14 месяцев, и вы не должны посещать меня".

"Rudaw": Когда вы посетили его?

Мехмет Оджалан: Простите меня, я не могу вам сказать, когда. Турецкое прави-



тельство не позволило его адвокатам приходить к нему. Они только мне позволили встретиться с лидером (Абдуллой Оджаланом) дважды.

"Rudaw": Говорили, что Оджалан был отравлен, и что он не находится в добром здравии.

Мехмет Оджалан: Нет, состояние его здоровья не плохое, но он отрастил длинную бороду и усы, а его волосы в беспорядке. Его волосы и усы стали седыми. Его камера очень мала, никто не может там жить даже в течение одного месяца. К сожалению, его место очень плохое.

"Rudaw": Сколько времени вы провели с ним?

Мехмет Оджалан: Сначала они сказали нам, что мы не можем остаться долго... А через 30 или 40 минут, они сказали, что время истекло.

"Rudaw": Что он думает о текущем столкновении между РПК и турецкими военными?

Мехмет Оджалан: Лидер Оджалан заявил, что пора пожить конец войне, что никакой партизан или турецкий солдат не должны быть убиты. Он сказал, что проблемы должны быть решены, и никто не должен пытаться обмануть другую сторону.

Лидер Оджалан считает, что если курдский вопрос будет решен, то кровопролитие закончится тоже. Он сказал, что, если Турция продолжит борьбу, она

столкнется с очень мрачным будущим. Но если Турция захочет, она может решить курдский вопрос демократическим путем.

"Rudaw": Что он думает о ситуации в Сирии и Западном (Сирийском) Курдистане?

Мехмет Оджалан: Президент Оджалан заявил, что если Турция адаптируется к проекту, который реализуется в Западном Курдистане, то она не будет иметь никаких проблем в будущем. Но если Турция не адаптируется к курдскому народу в Западном Курдистане, то она делает ошибку, и столкнется с проблемами.

"Rudaw": Как он говорил о будущем Западного Курдистана?

Мехмет Оджалан: Он сказал, что курды в Западном Курдистане заслуживают демократии и никто не должен вмешиваться в их дела. Он сказал: "Мы не хотим, чтобы Сирия была разделена", и Турция не должна бояться этого.

"Rudaw": У него есть какие-то требования к Партии мира и демократии (BDP)?

Мехмет Оджалан: Он просил BDP организовать масштабные мероприятия, не маленькие. Например, если демонстрации, то они должны быть крупными и не ограниченными. Но деятельность должна быть сдержанной и соответствовать демократическим методам.

Лидер BDP: Между РПК и турецким правительством нет никаких переговоров

В этом интервью газете "Rudaw" Гюльтан Кишанак, одна из лидеров Партии мира и демократии (BDP), отвечает на заявление Бюлента Арынча, вице-президента правящей Партии справедливости и развития (АКР), который утверждает, что переговоры между Рабочая партия Курдистана (РПК) и турецким правительством продолжаются.

Кишанак отрицает эту информацию и говорит, что нет никаких переговоров. Она считает, что турецкое правительство пытается успокоить ситуацию, распространяя пропаганду. Тем не менее, считает, Кишанак, Региональное правительство Курдистана (РПК), его президент Масуд Барзани и президент Ирака Джаляль Талабани могут проложить путь для таких переговоров.

На прошлой неделе премьер-министр Турции Реджеп Тайип Эрдоган заявил, что не будет встречаться с теми, кто целовал щеки партизан, но встретиться с Селлахаттином Демирташем, со-лидером BDP, если Демирташ попросит его об этом.

"Rudaw": В последний год проводились многие военные операции, и многие боевики Курдской рабочей партии потеряли свои жизни, но с лета РПК продолжила свои атаки. Как долго будет продолжаться это насилие?

Гюльтан Кишанак: После возобновления этих событий в обществе распространился страх. С самого начала, я имею в виду с самого начала нарушения перемирия, мы говорили, что ситуация будет жесткой. Для того, чтобы справиться с нею, необходимы встречи между обеими сторонами.

Мы передали правительству список из 12 предложений... в сентябре прошлого года. Тем не менее, правительство не прислушивается к нашим предложениям. Согласно информации, опубликованной в Интернете, Ялчин Доган, известный консультант премьер-министра, сказал, что год назад: "РПК будет в состоянии сопротивляться до марта". Эта глупость продолжается.

В зимнее время государство осуществляло свои нападения, и многие партизаны потеряли свои жизни. Они использовали химическое оружие. Партизан в пещерах убивали массово. В Битлисе 15 женщин-партизан были убиты в пещере, а они даже не вели военных действий.

"Rudaw": Пробовали ли вы стать посредником и прекратить атаки?

Гюльтан Кишанак: Для того, чтобы предотвратить дальнейшее насилие и усу-

губление вопросов, Демирташ и я встретились с турецким министром... Но министр сказал нам, что правительство считает, что милитаристская политика будет иметь хорошие результаты, и поэтому они будут продолжать атаки. В результате правительство несет ответственность за насилие и гибель людей.

"Rudaw": Были ли 12 пунктов, о которых Вы упомянули, предназначены для реализации в течение короткого периода времени?

Гюльтан Кишанак: Мы только предложили вещи, которые помогли бы обеим сторонам сблизиться. Мы предложили изменения в некоторых положениях закона по борьбе с терроризмом. Мы предложили удалить из понятия преступлений "восхваление преступления и преступников". Мы также просили о том, что бы выражение "даже если человек не является членом организации, но совершил преступление во имя организации", быть удалены из антитеррористической статьи закона.

Мы также попросили некоторых изменений в Законе о политических партиях. Мы хотели проложить путь для демократической политики, через изменения, о которых мы просили. Если бы эти законы были изменены, то многие из тех, кто арестован по делу КСК (Союз общин Курдистана) были бы освобождены.

"Rudaw": Нынешнее правительство говорило о демократизации. Почему это направление позже было изменено?

Гюльтан Кишанак: правительство не думает о решении проблемы. Для того, чтобы не дать права курдам, они думают по-новому. Кабинет ПСР хочет увеличить свою власть в государстве. Именно поэтому начались дискуссии по демократическому решению. С 2009 года политика самостоятельного управления стала официальной политикой государства. И так как с тех пор они не имели никаких решений по курдской проблеме, (текущие проблемы) стали результатом.

"Rudaw": Выражали США или ЕС несогласие с этой политикой? Как Турции удалось сохранить их поддержку?

Гюльтан Кишанак: Правительство ПСР говорило красивые слова не только курдам, но и США и ЕС... Правительство было успешным в своих блестящих речах по поводу демократии и мира.

Тем не менее, с того дня, как ПСР стала у власти, Турция потеряла свою надежность среди этих государств. В ЕС написаны доклады об этих событиях в

Турции. Но Эрдогану, чтобы достичь Виллы Чанкая (дворец турецкого президентства), нужно говорить о более националистической Турции.

Чем больше Эрдоган накапливает энергии, тем менее демократичным он становится. И мы не считаем, что после его водворения в Чанкая, он станет более демократичным. Есть определенные шаги, которые нельзя сделать в обратном направлении.

Он начал свою избирательную кампанию с радикальной националистической пропаганды. Он сделал заявления в выборах, сказав, что "если бы мы были у вла-



сти, когда Оджалана (лидера РПК) судили, мы бы приговорили его к смертной казни", а затем после выборов он направил мирные переговоры. Эрдоган стал заложником националистического подхода, взятого им в избирательной кампании. Спаситесь от этого будет не легко.

"Rudaw": В последнее время встречи в Осло были главной темой в Турции. Республиканская народная партия (СНР) обратилась к теме, и сделала ее ежедневной. Некоторые чиновники от правительства выступили с заявлениями по этому поводу. Происходили ли еще встречи между РПК и Турцией?

Гюльтан Кишанак: СНР использует эту тему в качестве средства для своей внутренней политики. Девяносто процентов заявлений партии направлены на то, чтобы поставить ПСР в затруднительную ситуацию. Оставшиеся 10 процентов связаны с сообщениями об обновлении своей политической партии. В общем, СНР не пытаются решить эту проблему. Он не имеет четкой позиции по этому вопросу.

Башир Аталай, Бюлент Арынч и Садуллах Эргин делают заявления одно

за другим. Эти министры знали о встречах Осло. Один из них сказал, что "совещания могут продолжаться". Это предложение не имеет никакого смысла. MIT (Турецкая разведка) является организацией, которая привязана к премьер-министру. Если есть встречи, премьер-министр должен знать о них. Либо есть встречи, либо их нет!

"Rudaw": Так что нет никаких встреч?

Гюльтан Кишанак: Заявления показывают, что не существует никаких встреч. С этого момента, если есть какие-либо встречи, общественность должна быть проинформирована о них. Я имею в виду, что я не в курсе всех подробностей, но, если есть какие-либо изменения, ответственность должна знать.

"Rudaw": Селлахаттин Демирташ уже несколько раз сказал: "Эрдоган установит Курдистан". Что он имел в виду?

Гюльтан Кишанак: До сих пор, курдская проблема была проблемой отсутствия прав. Они не принимают нас как нацию. Но в последнее время, они терроризировали курдов, и расстроили их. Давление выросло в два раза. Решение курдского вопроса идет по пути отказа день за днем... В такой ситуации, никто не может политически защитить сосуществование.

"Rudaw": Что могут Барзани и Талабани сделать для того, чтобы успокоить ситуацию?

Гюльтан Кишанак: Талабани является президентом Ирака, а Барзани является президентом Курдистана. Они установили хорошие отношения с Турцией. Турция постоянно пытается использовать эти отношения против интересов курдов. Мы считаем, что Барзани и Талабани пытаются использовать это соотношение в пользу интересов курдов. Турецкое правительство зарекомендовало себя, обещая "ноль проблем с соседями." Но это только обнуляет их проблемы с Барзани и Талабани.

"Rudaw": Что вы думаете о ситуации в Западном (сирийском) Курдистане? Есть ли у вас связь с сирийскими курдами?

Гюльтан Кишанак: Курдам в Сирии нужна хорошая поддержка. Курды из всех четырех частей Курдистана должны поддерживать курдов в Сирии.

Если режим Асада восстановит силы, ситуация для курдов будет очень жесткой. Кроме того, если сирийской оппозиции удастся свергнуть Асада, они не станут даже признавать курдов. Даже сейчас, те, кто находятся за пределами страны говорят, что они не признают права курдов. Вот почему курды отказались присоединиться к сирийскому Национальному совету.

Мы находимся в постоянном контакте с Западным Курдистаном. Мы хотели посетить их делегацией, но есть проблемы на границе. Есть проблемы безопасности в этом районе.

The New York Times прогнозирует появление новых стран на Ближнем Востоке

The New York Times

Издание The New York Times на днях представило карту нового мира, в котором меняются границы: создается независимый Курдистан, Сирия распадается на города-государства.

На сайте газеты The New York Times, в частности, представлены новые государства, межстрановые отмежевания и объединения, которые могут возникнуть. "Новые страны на этот раз не станут продуктом одного изменения или конфликта (как в случае с распадом СССР) и не будут являться специфически региональными. Геология и история с бесцельной решимостью изменят существующие границы", - пишет The New York Times.

В новом мире Турция сохраняет прочные позиции. Региональное правительство Курдистана в Северном Ираке превращается в независимый Курдистан. Его возникновение объясняется следующими причинами: "За всю свою историю курды редко бывали так близки к возможности создания независимого Курдистана, как сегодня. Региональное правительство Курдистана является самым стабильным регионом Ирака и, размахивая своим флагом, ведет переговоры о заключении международных соглашений с турецкими фирмами и компанией Exxon Mobil в энергетическом секторе". Фактически, образование Курдистана произойдет не вопреки Турции, а при ее поддержке. В результате - выживание Курдистана зависит от Турции и, конечно, от США.

Другое важное изменение произойдет на сирийской границе и будет связано с территориальным разделом Сирии. В прибрежной зоне алавиты образуют собственное государство. При этом в других районах страны - таких, как столица Дамаск и Алеппо, будет происходить образование городов-государств.

Еще одна страна, в которой, согласно прогнозу, произойдут значительные изменения, - Иран. В случае падения иранского режима, полагает издание, проживающие в стране 20 миллионов азербайджанцев объединятся с Азербайджаном. Таким образом, в регионе возникнет второе большое тюркское государство, которое сможет стать союзником Турции.

Экспорт нефти из курдского региона достиг 170,000 баррелей в сутки

Экспорт нефти из иракского Курдистана вырос до 170,000 баррелей в сутки и достигнет 200000 "в течение нескольких дней", заявил в четверг министр нефти Ирака Абдул-Карим Луаиби.

Он также сказал, что экспорт нефти из Ирака достигнет 2700000 баррелей в сутки в октябре. Как ожидается, цена на нефть останется в диапазоне \$ 100-120 за баррель, что министр описал как подходящую цифру для потребителей и производителей.

"В этом месяце с увеличением количества (нефти) из региона, эта цифра будет намного больше (более 2,6 млн.)," сообщил Луаиби журналистам во время спортивного праздника, организованного министерством нефти.

Экспорт иракской нефти вырос до 2.6 млн. баррелей в сутки в сентябре этого года, по сравнению с 2.565 млн. баррелей в сутки в августе. Это самый высокий уровень за более чем три десятилетия.

Член ОПЕК, Ирак, является четвертой по величине запасов нефти страной в мире, он ориентирован на экспорт 6 млн. баррелей в сутки к 2017 году, и уже обогнал своего соседа и коллегу-члена ОПЕК Иран.

Цена на баррель нефти снизилась в среду с \$ 109,32 до \$ 107,08 за баррель.

kurdistan.ru



Карайылан: правительство должно признать курдских собеседников

В интервью агентству "Firat", Президент Исполнительного Совета Союза курдских общин (КСК) Мурат Карайылан оценил последние спекуляции о возможности переговоров турецкого государства с курдской стороны. Карайылан также оценил отказ премьер-министра Эрдогана разговаривать с BDP (Партия мира и демократии), и продолжающуюся войну в Курдистане.

Указывая на давнюю изоляцию лидера РПК (Рабочая партия Курдистана) Абдуллы Оджалана, Карайылан подчеркнул, что переговоры с курдским лидером могут иметь место только при условии предоставления ему свободной и безопасной окружающей среды, и добавил, что это единственный способ найти окончательное решение

курдской проблемы.

Президент КСК отметил, что "курдское движение было готово принять решение сложить оружие навсегда, но изменило его, когда в Осло переговоры были внезапно прерваны пра-



вительством ПСР".

Ссылаясь на слова Эрдогана о том, что он не будет говорить с BDP, Карайылан отметил, что курдская проблема не может быть решена без таких собеседников как РПК, Оджалан и BDP. Комментируя недавнюю встречу

Оджалана с его братом в Имрали, Карайылан заявил, что правительство позволило одноразовые встречи в свете последних требований и давления по поводу положения заключенного в Имра-

ния курдского вопроса", сказал Карайылан. Он оценил эту попытку как типичную тактику ПСР: создавать надежды, но не обосновывать их. Президент КСК отметил, что турецкое государство должно представить проект, чтобы показать, что оно действительно намерено решить курдский вопрос.

Ссылаясь на возможность уголовного преследования депутатов BDP из-за их переговоров с курдскими боевиками во время встречи на дороге Семдинли в середине августа, Карайылан предупредил, что арест депутатов BDP усугубит войну. "Это большое противоречие турецкого государства, - говоря о переговорах с РПК, отказываться сесть за стол с законными представителями курдской политической жизни".

Вместе с тем он подчеркнул, что эта встреча не означает окончание режима изоляции Оджалана. "Правительство ПСР хочет создать впечатление нового переговорного процесса, несмотря на отсутствие у него оснований для реше-

Фалах Мустафа приветствовал делегацию американских бизнесменов

На прошлой неделе крупная бизнес делегация США встретила с министром Фалахом Мустафой в рамках своей трехдневной программы пребывания в Курдистане.

Визит был организован Институтом "Восток-Запад", некоммерческой организацией, которая стремится способствовать углублению понимания между деловыми кругами в США и Курдистане.

Возглавил делегацию генерал Джеймс Джонс, председатель Американско-Курдистанского

делового совета, который с гордостью говорил о том, что международному сообществу удалось создать в регионе во время операции в 1991 году мирный оазис.

Выступая от имени делегации, полковник Дик Нааб сказал, что курдскому региону существует растущий инте-

рес со стороны деловых кругов в Соединенных Штатах. Он сказал: "Мы являемся свидетелями новой эры экономических отношений между США и Курдистаном. Более активное и видимое присутствие американского бизнеса является более важным, чем военное присутствие".


Приветствуя делегацию,

ций в стране в целом."

Министр Мустафа также поделился различными экономическими показателями региона Курдистан, в том числе: более высокий ВВП на душу населения по сравнению с остальной частью страны, прогнозируемый 13% рост экономики в следующем году, и более чем \$ 21 млрд. инвестиций в период 2006 - 2011 года.

"Этот визит демонстрирует заинтересованность американских инвесторов в быстро развивающемся иракском Курдистане," сказал Пол Сатфин, генеральный консул США в Эрбиле.

В рамках своего визита делегация встретила с высокопоставленными должностными лицами КРГ, в том числе из Совета инвестиций Курдистана и Министерства природных ресурсов КРГ, а также с местными инвесторами из частного сектора.



В конце сентября 2012 г. в "нефтяной столице" Республики Казахстан г. Атырау состоялись юбилейные X Международные научные Надировские чтения по проблеме "Научно-технологическое развитие нефтегазового комплекса".

От имени организаторов научного форума в зале Дворца студентов Атырауского Института нефти и газа выступил ректор профессор Дюсембек Кулжанов. Он зачитал участникам и гостям Приветствие Министра образования и науки, Президента Национальной инженерной академии Республики Казахстан академика Бакытжана Турсыновича Жумагулова:

"Сердечно приветствую участников и гостей юбилейных десятых Международных научных Надировских чтений по проблеме "Научно-технологическое развитие нефтегазового комплекса"!

Этот масштабный форум, не имеющий аналогов в современной науке, традиционно каждый год проходит на базе ведущих университетов и технических вузов Казахстана. Сегодня вас принимает Атырауский институт нефти и газа, который выступил в 2001 г. инициатором Международных научных Надировских чтений и является одним из учредителей.

Уместно напомнить, что мощный фундамент этого престижного вуза закладывал в прямом и переносном смысле выдающийся ученый и организатор, действительный член Академии наук Казахстана с 1983 г. (и до сих пор единственный из числа нефтехимиков) Надир Каримович Надиров – эпицентр внимания и огромного уважения всех, кто собрался в Атырау на юбилейные научные чтения его имени.

Академик Национальной Академии наук Республики Казахстан, Международной и Национальной инженерных академий, Заслуженный деятель науки и техники, лауреат Государственной премии Казахской ССР, "Выдающийся инженер XX века", "Почетный нефтяник СССР" (единственный из ученых), кавалер орденов Трудового Красного Знамени, "Құрмет", "Достық", "Парасат", обладатель множества научных званий, наград и премий Н.К. Надиров ныне является первым вице-Президентом Национальной инженерной академии РК, Генеральным директором научно-инженерного центра "Нефть" НИА РК, главным редактором научно-технического журнала "Нефть и газ", почетным профессором нескольких университетов.

В далеком 1975 г. Надир Каримович был назначен директором Института химии нефти и природных солей Академии наук Казахской ССР в г. Гурьеве и начал поистине революционные преобразования. В первые же дни ученый организовал работу по проектированию и строительству буквально на пустом месте комплекса научных и лабораторно-инженерных корпусов ИХНИПС АН КазССР, не оставив невиданную здесь стройку без

X Международные научные Надировские чтения

каждодневного внимания даже когда через два года его перевели в Алма-Ату, в Академию наук, на единственную в республике должность начальника штаба казахстанской науки. Комплекс НИИ был торжественно сдан в эксплуатацию только в 1984 г., и сегодня вы находитесь в этом детище академика.

Активизировались, фундаментально расширились под руководством Надира Каримовича и научные исследования на западе Казахстана. Здесь зарождались интереснейшие и самые актуальные, перспективные научные идеи ученого, которые сегодня составляют основу комплексного исследования казахстанских углеводородов, внедрялись его авторские технологии, инженерные проекты и разработки.

Являясь первопроходцем, основоположником магистральных научных направлений в этой сфере, академик Н.К. Надиров давно и заслуженно получил признание как "Отец нефтяной науки", создатель нескольких научных школ, прежде всего нефтехимиков и нефтепереработчиков, автор 260 изобретений, шести научных открытий и своеобразной многотомной нефтегазовой энциклопедии в виде более 30 научных монографий, 1000 публикаций.

...В своей интерактивной лекции 5 сентября 2012 г., обращаясь к преподавателям и студентам всей страны, Глава государства Н.А. Назарбаев особенно подчеркнул, что "Мы движемся к постиндустриальному миру, в котором правит триада Образование – наука – инновации". В эту формулу вполне укладывается многолетняя педагогическая, научно-организационная и исследовательская деятельность академика Н.К. Надирова.

Одной из многих традиций Международных научных Надировских чтений является расширение панорамы актуальных исследований, поиск инженерных решений для инновационного развития нефтегазовой сферы.

Ректор института профессор Д.У. Кулжанов отметил: "Символично, что X Международные научные Надировские чтения счастливо совпадают с 80-летием самого Надира Каримовича, который, по данным Национального центра научно-технической информации, является одним из самых цитируемых казахстанских ученых. Он единственный академик, явившийся первопроходцем в исследованиях нефтебитуминозных пород – топлива недалекого будущего. Не случайно его называют "Отцом казахстанской нефтяной науки", его даже называют "казахским

Ломоносовым".

...Вся жизнь и деятельность Надира Надирова – образец для тех, кто в сомнениях стоит на подступах в большую Науку. На примере его жизни мы понимаем, что в основе всего – труд, труд неустанный, кропотливый, самоотверженный, заставивший засиять в полной красе имя человека, богатство которого – знания. И труд на протяжении всей жизни дал свои результаты, ставшие вкладом в развитие отечественной науки, принес огромную пользу обществу, родной стране. Именно поэтому мы чувствуем сегодня нашего выдающегося современника, который присутствует в нашем зале. Верится, что X Надировские чтения станут событийными и результативными, внесут свой весомый вклад в развитие нефтяной науки в целом.

Для коллектива Атырауского



Института нефти и газа большая честь быть в числе организаторов столь престижной встречи ученых, инженеров, молодого поколения на международном уровне. Мы горды этим, считаем себя ответственными за сохранение научных традиций, будем и впредь высоко нести почетную миссию по организации масштабного научного форума, оправдывая его высокое имя".

От имени Акима области Бактыкожи Измухамбетова и от себя лично его первый заместитель Гумар Дюсембаев выразил благодарность академику Н.К. Надирову за огромный вклад в развитие нефтехимической отрасли и нефтегазовой индустрии страны.

"Сплав знаний, опыта, труда", "Два дня в эпицентре научной мысли" – под такими заголовками областная газета "Прикаспийская коммуна" в двух номерах рассказала о встречах в рамках X Надировских чтений во Дворце студентов Атырауского института нефти и газа известных светил науки из Казахстана, России, США, Башкортостана: представителей ученого мира Санкт-Петербурга, Астрахани, Самары, Алматы, Уральска, Атырау, Шымкента, а также научных организаций, нефтяных компаний, учебных заведений Западно-Казахстанского региона. В оргкомитет поступило свыше 150 научных докладов и сообщений, и это

стало свидетельством нарастающего авторитета ежегодных Международных научных Надировских чтений как высокой и плодотворной дискуссионной общественной трибуны для выработки научных и инженерных решений государственной значимости.

В дни работы научного форума состоялась встреча давних коллег – ученых: Акима Атырауской области Казахстана – академика Национальной инженерной академии РК доктора технических наук Бактыкожи Измухамбетова и академика Н.К. Надирова. Обсуждались возможности использования альтернативных источников энергии. Надир Каримович отметил, что нефть при всех плюсах становится труднодоступной, а энергия ветра, солнца, водных источников даст широкие возможности модернизировать и нефтегазовую отрасль, и сельскохозяйственное производство, и получить другие экономические выгоды.

В своем докладе на тему "Энергетика будущего" академик Н.К. Надиров назвал самые актуальные на сегодня проблемы, поставив в один ряд энергообеспечение, продовольственную программу и охрану окружающей среды. Он отметил также еще одну задачу: преодоление большой разницы между объемами добычи углеводородов и их переработкой, подчеркнув назревшую необходимость использования для этого инновационных технологий.

Юбилейные Надировские чтения стали ярким событием научной жизни не только Республики Казахстан, но и Содружества Независимых Государств, новым шагом в развитии казахстанской нефтегазовой науки и индустрии. Приведем несколько отзывов участников научного форума.

Доктор химических наук, профессор Южно-Казахстанского государственного университета им. М. Ауэзова Еркинбек Калдыкызов, главный специалист ТОО "Петро-Казахстан Ойл Продактс": "Я являюсь первым лауреатом Надировских чтений, участвую в них ежегодно. В нашей стране имеются большие запасы нефти, но нефтепереработка еще не развита. Мы должны выйти на международный уровень по обеспечению нефтепродуктами, и здесь мы совместно обсуждаем эти проблемы. Польза от Надировских чтений велика".

Председатель Самарского (Российская Федерация) регионального отделения Российского союза товаропроизводителей и

работодателей Николай Соркин: "Результативность Надировских чтений очевидна. Именно во время них в 2009 г. возникла идея сетевого межвузовского и межакадемического взаимодействия, был инициирован международный интеграционный конгресс Евразийского Междуречья: наука. Образование, практика. Мы создали предпосылки для открытия сетевого университета приграничных государств".

Доктор физико-математических наук, профессор Юрий Зайкин, представитель компании Petro Beam Inc., США: "Традиционные Надировские чтения – редкая возможность для общения людей науки, так как эта профессиональная встреча связана с новейшими технологиями в науке. Я давно знаю Надира Каримовича Надирова, с тех пор, когда он начал работы по радиационной обработке нефти с использованием высокоэнергетических пучков электронов в Казахстане в 1990 г. Он самый настоящий энтузиаст инновационных технологий переработки нефти и остается таковым по сей день. Мы продолжаем наше научное сотрудничество. Он является одним из отцов казахстанской науки, основателем нефтехимии и нефтепереработки в Казахстане. Его работы легли в основу многих направлений изысканий, и его вклад в ее развитие не переоценим. Трудно найти такое место, где не знали бы академика Надирова".

Доктор технических наук, профессор Самарского государственного технического университета (Россия) Владимир Тян: "Меня особенно поразила глубина ученого Надирова, содержательность его доклада. Особо хочу отметить высочайший уровень нынешнего научного форума. Здесь, в Атырау, собралась вся научная элита ближнего и дальнего зарубежья".

Доктор технических наук, профессор Астраханского технического университета Михаил Руденко: "Это действительно научное чтение международного уровня, мероприятие, форум, который будет собирать ученых всего мира. Взгляните, какая география: Казахстан, Россия, Германия, Америка! А до этого мы общались с учеными из Венгрии, Сербии, Узбекистана, Китая, других стран. Надировские чтения очень популярны, собирается большой круг ученых, обсуждаются проблемы не только нефти и газа, но и более широкого диапазона: энергетика, экономика, геология... – все то, что сопутствует нефтегазовому комплексу. И прозвучали научные доклады не только научного, но и образовательного характера. Очевидна огромная польза Надировских чтений для студентов, ведь у них развивается творческое мышление, обогащается ум, стимулируется интерес к науке...". **kurdistan.ru**

ДИПЛОМАТ

№ 39 (187) 8 - 14 Октября 2012 ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

ПОСЛЕДНЯЯ

страница



Выступление президента Барзани на конференции правящей партии Турции в Анкаре

Уважаемые Реджеп Тайиб Эрдоган, премьер-министр и лидер партии ПСР.

Уважаемые делегаты 4-й конференции ПСР.

Уважаемые гости.

Я благодарю Вас за приглашение принять участие в этой конференции, и мы желаем вам успешного проведения конференции, и все мы ждем от нее важных решений.

С тех пор, как партия ПСР пришла к власти, Турция все чаще делает большие шаги вперед, и сегодня Турция вновь обрела значение как на международном, так и на региональном уровнях. Но мы все признаем, что наш регион имеет проблемы. Мы также знаем, что не существует проблем, которые не могут быть решены при условии наличия воли сделать это.

Для нас очень печально видеть турка или курда, или любых других людей, проливающих кровь. Мы, народы этого региона, должны протянуть руку дружбы друг другу вместо того, чтобы убивать друг друга.

Политика вашей партии и вашего лидера является правильной для решения этих проблем. Здесь я хочу поблагодарить г-на Эрдога-

на за его мужество, когда во время визита в Диярбекир, он сказал, что курдская проблема должна решаться, и когда он посетил нас в Эрбиле в прошлом году и сказал, что дни отрицания существования курдского народа закончены.

Я вижу это как взаимодействие всех курдов и всех курдских партий в поддержке его политики и дистанцировании от применения насилия, потому что мы считаем, что насилие не приведет никуда.

Сила любой страны или политического образования заключается не в том, какую военную мощь оно использует; сила заключается в том, как хорошо оно служит своему народу и в политике, которой следуют. Сила партии ПСР и г-на Эрдогана состоит в открытой политике, которой они следуют, как при решении внутренних проблем и при решении внешних проблем.

Мы готовы оказать всестороннюю поддержку политике г-на Эрдогана, чтобы положить конец насилию, и мы надеемся, что эта проблема будет решена как можно скорее. Диалог, понимание и мирные средства являются способом решения всех нерешенных политических

вопросов.

Турция является важной страной как на международном, так и на региональном уровнях. Мы хотели бы видеть сильные и дружественные отношения между Ираком и Турцией, и в рамках этих отношений мы очень рады видеть такие позитивные отношения между Курдистаном и Турцией. Ежегодный товарооборот между Ираком и Турцией составляет 12 миллиардов

долларов, из которых 80% приходится на Курдистан.

Ближневосточный регион стал свидетелем больших перемен. Мы полностью поддерживаем народы региона, борющиеся за свои права и свободы. Мы поддерживаем сирийский народ в его борьбе за свободу и освобождение. Очень трагично видеть, что большое количество людей были убиты в Сирии. Мы надеемся, что кровопролитие закончится, и сирийский народ определит свое будущее как можно скорее. Мы высоко ценим политику Турции, открывшей свои двери для сирийских беженцев, и это напоминает нам о 1988 и 1991 годах, когда турецкий народ принял наш народ во время трагедии применения химического оружия и кампании "Анфаль". Здесь я хочу поблагодарить турецкий народ за гостеприимство и доброту, которые они проявили к нашему народу в то время. Сегодня 29 тысяч сирийских беженцев пришли к нам в поисках убежища. Наши двери открыты для них, и мы будем приветствовать их.

Наконец, я хотел бы еще раз поблагодарить Вас за приглашение и желаю успеха вашей конференции.

Ирак будет досматривать иранские самолеты

Власти Ирака намерены приземлять и досматривать следующие из Ирана самолеты на предмет перевозки вооружений в Сирию, сообщил глава МИД Ирака Хошияр Зебари. "Мы заверили американских чиновников в том, что иранские власти будут приземлять самолеты и проводить выборочные обыски", - цитирует слова министра издающаяся в Лондоне арабоязычная газета "Аль-Хайят".



Х.Зебари подчеркнул, что Ирак "не хочет служить транзитным пунктом для вооружения или финансирования участников сирийского конфликта".

kurdistan.ru

Традиционная свадьба курдов северного Хорасана



Большинство иранских курдов проживает на западе страны. Сегодняшние «хорасанские» курды говорят на курдском диалекте под названием «корманджи». Особенно интересно посмотреть на их традиционную брачную церемонию: ведь подобным образом свадьбу не празднуют ни в одной другой части и ни в одном другом городе Ирана.

kurdist.ru

ТӘСІСÇІ VƏ BAŞ REDAKTOR:

TAHİR SÜLEYMAN

İMTİYAZ Ü SERNIVİSAR:

TAHİR SİLĒMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

ТАХИР СУЛЕЙМАН

Tel: +994 50 352-33-18

Azərbaycan şöbəsinin redaktoru:

Ramiz Cəbraylov

Xüsusi müxbir:

Sakit ÇIRAQLI

Региональный корреспондент:

Усуб ТЕЙФУР

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

www.diplomata-kurdi.com

Ünvan: Bakı şəhəri 40, küçə
S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakû 40, soqaq
S.Mêhmandarov xani 25, mal-17

Адрес: Баку 40, улица С.Мехмандаров
дом 25, кв.-17

Qəzet "Diplomat" qəzetinin bilgisayar mərkəzində yığılıb səhifələnib və "Bəxtiyar-4" mətbəəsində çap olunmuşdur.
e-mail: diplomat_gazeti@box.az
Şəhadətnamə: NƏŞ 005004966
BUSB-un Sabunçu rayon filiali
VÖEN 1800061582
H/h 438010000
Sifariş: 1500